

Qafar Çaxmaqlı

İŞĞAL VƏ “MƏSKUNLAŞDIRMA”
FİTNƏKARLIĞI

**İşgal olunmuş Azərbaycan ərazilərinə
ermənilərin qanunsuz əhali yerləşdirmə siyaseti**

BAKİ-2014

*Müəllif: dos.Qafar Caxmaqlı
Redaktor: prof. Ramiz Əskər
Rəy: dos. Dilavər Əzimli*

İşgal olunmuş Azərbaycan ərazilərinə ermənilərin qanunsuz əhali yerləşdirilmə siyasəti. "QHT Nəşriyyatı" mətbəəsi, Bakı, 2014, 112 səh.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın işgal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərə əhali yerləşdirməsi probleminin tədqiq olunması” layihəsi çərçivəsində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası tərəfindən hazırlanmışdır.

Ermənistanın işgalçılıq siyasetinin davamı: Azərbaycan ərazilərinə qanunsuz əhali yerləşdirməsi

XIX əsrin əvvəllərində ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoqrafiyada baş verən hadisələr çox mürəkkəb olmuşdur. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da Dağlıq Qarabağda erməni separatçılığı davam etməkdədir... Torpaqlarımız işgal altında qalmaqdadır. Ermənilər atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işgal etdiyi Azərbaycan ərazilərində-Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasetini həyata keçirməyə başlayıb. Bu məqsədlə işgal altındaki ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir. Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işgal altındaki digər ərazilərə **25-27 min erməni** köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər yerlərdən məcburi köçküն olanlar da buraya yerləşdirilib, **bu say 5-10 min** arasında artmışdır. Azərbaycanın işgal olunmuş ərazilərdə bu gün qanunsuz yaşayan **35 min** əhali vardır. İşgal altındaki ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir. Ermənicə yayınlanan TV və Radiolarda, mətbuat orqanlarında bu məskunlaşmanın planlı şəkildə aparılmasının şahidi olurraq.

Belə qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin

bir hissəsini işgal altındaki ərazilərə köçürüb, habelə Yaxın Şərqi ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi program həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işgal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işgal altındaki ərazilərdə aparılan məskunlaşmanın dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılib. Xankəndindəki ermənilərin adına “Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı qurum işgal olunmuş hər bir Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi plan tutub və bununla bağlı qərar, sərəncam verib. Ermənilərin bu ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirməkdədirlər. Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar vermişlər. Nümunə kimi “Artsaxın azad olunmuş ərazilərinə əhali yerləşdirmə ilə bağlı “Artsax Respublikası hökumətinin” qərarı və yaxud “DQR ərazisində yenidən yerləşmiş ailələrə ayrılmış güzəştər haqqında” “DQR Hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarlarını göstərmək olar. Bundan əvvəl də belə qanunsuz qərarlar qəbul edilmişdir.

ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bunlar yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur”. Missiyanın həmin hesabatında Ermənistanın işgal altındaki ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işgal altındaki ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işgal altındaki ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in

Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min ermənin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Missiyanın araşdırmasının hansı səviyyədə aparılması müəyyən şübhələr doğurur. Bu iş əslində qurumun Qarabağda (Şuşada) iqamət edən Anjey Kasprşikə tapşırılıbsa, bu işin tərəfsizliyinə və rəqəmlərin səhihliyinə inanmaq olmaz. Misissiyanın hesabatında işgal rayonlarının hamısı nəzərə alınmayıb. O cümlədən Ağdam. Məgər bu missiyanın üzvləri görmürlər ki, ermənilər burada ekspedisiya yaradıb “Tıqrnakert” adlı “qədim erməni məskəni” “aşkar edirlər”. Nədən Ermənilərin Kovşaqqan adlandırdıqları Zəngilanda xeyli erməni məskunlaşdırılır. Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Və bununla da əmindirlər ki, buranı da Ermənistana ilhaq edəcəklər. Hətta Zəngilanda ermənilərdən oluşan şəhər salmaq barədə erməni mətbuatında yazılar da gedir... Biz bu çalışmada işgal altındaki ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsinin qanunsuzluğuna, gələcəkdə daha ağır nəticələr verəcəyinə diqqəti yönəldəcəyik. Beynəlxalq təşkilatlar narahat olmalıdır. Ermənistana da 1993-cü ildə qوشduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu fəaliyyətə görə o beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunmalı və sanksiyalar tətbiq olunmalıdır. Bu kitabça təcavüzkar, işgalçi dövlətin yerində oturdulması üçün yetərli faktlar verəcəkdir.

“Məskunlaşma” anlayışına “erməni baxışı”

“Məskunlaşma” nə deməkdir? Bu termin çox mürəkkəb anlayış olub, əhalinin tarixən məskunlaşması və yerdəyişməsi, onun hansısa yeni əraziləri tutması prosesini və bu proses nəticəsində məskunlaşmış yerlər məcmusunu, hətta cəmiyyətin məkanca təşkili formasını da bildirə bilər. Ermənilərin Qarabağ və digər işgal olunmuş digər Azərbaycan ərazilərində məskunlaşması bu terminin məna yükünü ehtiva etmir. Çünkü bu “məskunlaşma” süni xarakter daşıyır və bu

ərazilərin sahibi var və onlar başqa bir ərazidə müvəqqəti məskunlaşıblar. Bu ərazilərin nə vaxtsa boşaldılmasını gözləyirlər. Demək ermənilərin adikeçən ərazilərdə məskunlaşması **siyasi xarakter** daşıyır. Məskunlaşdırılan erməni əhali isə qurban. Siyasi qurban. Tarix boyunca öz məkrli məqsədləri üçün belə qurbanlar verən ermənilər Böyük Güclərin yardımını ilə özlərinə başqa bir xalqın halal-hümmət torpağında dövlət qurublar. Bu dövlətin də əbədi yaşayacağı hələ sual altındadır.

Məskunlaşma əhalinin ölkə, yaxud region ərazisində tarixən yayılma prosesidir. Bu da olmamışdır. Ermənilər məskunlaşmanın səni, özü də adda- budda həyata keçirirlər. Əsasən Kəlbəcər, Laçın, Cəbrayıł və Zəngilan ərazilərində. Bu ərazilər həm də strateji əhəmiyyət daşıyır. Demək ermənilərin məskunlaşdırma fəaliyyəti **strateji xarakter** daşıyır.

Məskunlaşma sistemi bütövlükdə məskünlaşma formalarını və məskən tiplərini müəyyənləşdirən coğrafi mövqeyi, təsərrüfatı, ərazinin əhalisini yaradır. Məskunlaşma sosial-iqtisadi, coğrafi və demoqrafik amillərlə (istehsal münasibətlərinin xarakteri, məhsuldar qüvvələrin səviyyəsi və yerləşdirilməsi, iqlim, relyef, yer təkinin ehtiyatları, əhalinin təkrar istehsal rejimi və s.) şərtlənir. Ermənilər bu məsələ də uğur qazana bilməzlər. Çünkü hər şey ekonomik gəlişmələrin doğracığı müsbət iqtisadi əlaqələrin yaranması ilə nəticələnməlidir. Belə nəticə isə heç vaxt əldə etmək mümkün deyil. Həm də bu təsərrüfat əlaqələrini qurmaq üçün bazar yoxdur. Bu bazar əvvəllər mövcud idi. Aran Qarabağı ilə Dağlıq Qarabağ bir vahid təşkil edirdilər. Hətta biz onu vaxtilə bir kitabımızda "siam əkizləri" adlandırmışdıq. Dediymiz həmin sistem erməni separatçılığı nəticəsində dağıldı. İndi belə əlaqələr qurulması üçün Aran Qarabağı Dağlıq Qarabağ birləşməlidir. Bu olmayıacaqsa (olmayıağını onlar yaxşı bilirlər) ermənilərin bu ərazilərdə əhali yerləşdirmə ideyaları fiaskoya uğrayacaq. Belə plan qurmaq isə "Böyük Ermənistən" qurmaq kimi xülyanın bir tərkib hissəsi kimi həmin xalqın özünə bir təhdid olusduracaq. Və bu ərazilər heç zaman ayrı olmamışdır. XIX əsrin

əvvəllərindən başlayaraq ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu coğrafiyada baş verən hadisələr çox mürəkkəb olmuşdur. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da Dağlıq Qarabağda erməni separatçılığı bu əlaqələrə çox zərər vurmusdur. Azərbaycanın tərkibində olduğu bütün dövrlərdə DQMV -də həyat tərzi, sosial-iqtisadi inkişaf Azərbaycanın digər regionlarından üstün olmuşdur. Nəyin hesabına. Əlbəttə, Qarabağın və Azərbaycanın digər regionlarının hesabına. Dağlıq Qarabağın işgaləqədərki və işğaldan sonrakı dövrlərdə sosial-iqtisadi və mədəni inkişafına fikir versək görərik ki, özünütəcrid və iqtisadi gerilik səbəbi separatçılıq fəaliyyətidir. Ermənistanın özünün də bu gün düşdüyü ağır durun mun səbəblərini burad axtarmaq lazımdır. Ermənilərin DQMV-ın 1923-1991-ci illərdə geri qalması barədə fitnəkar fəaliyyətlərini ifşa etmək üçün kifayət qədər fakt və dəlillərimiz vardır. Bu gün Dağlıq Qarabağın acınacaqlı durumu göz qabağındadır, separatçı rejimin bu torpaqların yeraltı və yerüstü sərvətlərini talan etməsi bu torpaqlarda onların müvəqqəti olduqlarının sübutudur.

Bir zamanlar İrəvan, Zəngəzur, Göyçə, Vedibasar, Zəngibasar, Dərələyəz, Ağbabə... kimi minlərcə Türk yurdu əbədi itirilib. Ermənilər indi Qarabağa da, işğal altında saxladıqları digər Azərbaycan bölgələrinə də eyni taleyi yaşatmaq istəyirlər. Bunun üçün məkrli planlar qurur, işğal etdikləri ərazilərə buraya yad olan insanları yerləşdirir, bu yerin adlarına da soyqırımı edir, onları dəyişdirərək erməniləşdirməyə cəhd edirlər. İşğal altında olan rayonların adlarının dəyişdirilməsi isə göstərir ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq fikrində deyil. Budur, Azərbaycan rayon mərkəzlərinin dəyişdirilmiş adları:

Ağdam- Aqna (şəhər) Uxtasar(rayon)

Füzuli- Maranda

Laçın- Berdzor(şəhər), Kaşatağ(rayon)

Kelbəcer- Karvacar(şəhər) Şəumyan (rayon)

Zəngilan-Kovşaqan

Qubadlı- Sanasar

Cəbrayıł-Craqan

Xocalı- İvanyan

Şuşa- Şushi

Xankəndi- Stepanakert

Xocavənd- Martuni

Ağdərə- Mardakert

Yalnız rayon adları deyil, işgal altındaki qəsəbə və kəndlərimizin adları da dəyişdirilərək “erməniləşdirilir”. Məsələn, Ağdamın məşhur Abdal Gülablı kəndinin adı dəyişdirilərək Vazgenaşen (Vazgen Sarkisyanın şərəfinə) qoyulmuşdur. Bölənin ermənilərə aidliyini “sübut” etmək üçün arxeoloji qazıntılar aparılır, ermənilərin burada yaşaması ilə bağlı tapınaqlar axtarırlar. “Qarabağ Tiqrnakerti” ilə bağlı saxta arxe-bilgilərin dövrəyə buraxılması da bu qəbildəndir. Bu bölgələri əldə saxlamaq üçün bu ərazilərə əhali yerləşdirilməsi həm Ermənistən, həm Qarabağdakı qondarma qurumun əsas hədəfidir. Bu planları ifşa edərək məsələnin

qanunsuzluğunu, beynəlxalq normalara zidd olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq kitabın əsas məqsədidir. Azərbaycanın beynəlxalq qurumlar tərəfindən də tanınan bu ərazilərə erməni əhali yerləşdirmə fitnəkarlığı da bir erməni oyunudur və biz bu çalışmada bu məsələlərdən bəhs edəcəyik.

*Bu qadın bir azərbaycanlı anadır.
.....Qaçqındır. Köckündür.*

.....Çiyinənə daşıya bilməyəcəyi böyük bir dərd yüklənib. Doğma yurdun hələ də işgal altındadır. Bu ana yurd həsrəti ilə alışın yanır, lakin oraya gedə bilmir. Onun Vətəninə isə yadellilər yerləşdirilir... Bir zamanlar da belə olmuşdu. Adına Ermənistən deyilən ölkə yurd-yurd, oba-oba əldən çıxandan sonra indi yüz minlərcə, milyonlarca insan doğma yurduna heç uzaqdan da baxa bilmir...



“Karvacar(Kəlbəcər) Bəyannaməsi”

və Azərbaycana yeni ərazi iddiaları

2013-cu ildə Karvacara (Kəlbəcər-Azərbaycanın işgal altında olan bir bölgəsi) Ermənistən müstəqilliyini qeyd etməyə gəlmiş Ermənistən QHT-lərinin bir qrup təmsilciləri bir bəyannamə yayınlamışlar. Bu “Karvacar Deklarasiyası” adlandırılmışdır. Bu bəyannamədə Azərbaycanın əsasən Dağlıq Qarabağın etrafında olan torpaqların qanla alındığı və qətiyyən verilməyəcəyi fikirləri yer almışdır. Bu toplantıya vaxtilə Qarabağda terrorçuluq fəaliyyəti göstərən adamlar da qatılmışlar. “heç vəchlə “azad olunmuş” torpaqlar geri verilməyəcək. Əgər belə bir qərarı Ermənistən qəbul etsə, Qarabağ savaşına qatılmış insanlar bununla razılaşmayacaq.

Bəyannamədə əlavə olaraq Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin yanı sıra Naxçıvanın da “geri alınması” fikri yer almışdır. Deklarasiyada Araratin (Ağrı dağı) işgaldən xilas edilməsi üçün də təspitler vardır. 21-ci əsrə bunun gerçekleşməsi üçün nələrin ediləcəyi də “sənəddə” yer almışdır.

Deyək ki, yeni ərazi iddiaları da Ermənistən cəmiyyətində həmişə gündəmdədir. Keçmiş Şəumyan rayonu (indi Goranboy), yaşayış məntəqələri də (Göygöl rayonunun Çaykənd kəndi) aid edilərək Azərbaycana yeni ərazi iddiaları irəli sürürlər. Təbii ki, onlar bu iddialar içərisində Naxçıvan Muxtar Respublikasını da unutmurlar. Ermənilərin məskunlaşma anlayışına baxışı sırf insanlara yardım etmək, onların düşdürü durumu yaxşılaşdırmaqdən uzaqdır. O siyasi xarakter daşıyır. İşgal etdikləri əraziləri əllərində saxlamaq üçün bu üsüldən istifadə etməyə çalışırlar. Bu da qonşu ölkənin işgalçi xarakterini açıb ortaya qoyur.

“Artsax”nə deməkdir? O ermənicə bir kəlmədirmi?



Tarixi Azərbaycan torpaqlarının mərkəzində yerləşən Dağlıq Qarabağı ermənilər 1988-ci ildən sonra “Artsax” olaraq adlandırmaya başlamışlar. “Artsax” sözünün özü bu bölgənin ermənilərə məxsusluğunu qətiyyən bildirməyən, əksinə bu kəlmənin etimologiyası ilə türklərin daha qədim zamanlardan burada məskunlaşdığını aydınlaşdırıran bir tarixi faktdır. “Artsax” Azərbaycanın vaxtilə Albaniya adlanan dövlətinin bir hissəsi idi və mərhum ermənişunas alim, professor Mirəli Seyidov hələ 70-80-ci illərdə yazdığı əsərlərdə, “Artsax” toponiminin türklərə məxsusluğunu sübut etmişdi.

Erməni alımları də bunu qəbul edirdi. Seyidov “Qarabağ Arsaq toponiminin etimologiyası haqqında qeydlər” məqaləsində göstərmişdi ki, arsaq (arşak) türkcə “sak kişi”, başqa anlamda igid, qəhrəman deməkdir. Arsak (Ərsək) sözündən saysız- hesabsız yer-yurd adları yaranmışdır. (Ərtoğrul, Ərdəhan, Əraz, Ərak, Ərəş). Artsax sözünün birinci hissəsinin “ar” (ər) türk tərkibi heç bir tədqiqatçıda şübhə doğurmadiğindən onun məxsusluğundan da qeyri-müəyyən formada danışmaq ən azı elmilikdən uzaq bir işdir və dediyimiz kimi Dağlıq Qarabağın Artsax adlandırılmasının özü bu bölgənin ermənilərə məxsusluğunu bildirməz. Prof. M.Seyidov yazırkı ki, “... Bu ad Qarabağ və onunla eyni vaxtda, ola bilsin qabaqlar da işlənən Arsaq (

Artsax) adıdır. Necə olmuş ki, Qarabağın iki adı yaranmışdır? Biczə, Arsaq daha əskidir. Həmin qəbilə Azərbaycan xalqının soykökündə duran başqa qəbilələrlə qaynayıb – qarışdıqca qəbiləbirlişməsi müstəqilliyyini itirmiş və yer, ərazi adı kimi arxa plana çəkilmiş, “Qarabağ” sözü ön plana çıxmışdır. Arsaq (Artsax) və Varsaq // Vartsax qəbilə adının izahı Azərbaycan tarixi ilə bağlı bir sıra qaranlıq, öz öyrənilmiş məsələlərin işıqlandırılmasına, soykökün qaynaqlarının aydınlaşmasına imkan verir. Arsaq yer adını aydınlaşdırımdan öncə, lap qısa da olsa, Qarabağ adı haqqında fikrimizi söyləyək. “Qara” və “bağ” tərkiblərindən yaranmış “Qarabağ”ın birinci hissəsinin “rəng”, “pis”, “qayğılı”, “bədbəxt”, “şimal”, eləcə də başçı, böyük, güclü anlamı vardır. Azərbaycanın bir sıra yerlərində böyük qardaşa da qara deyirlər. “Qarabağ” adının ikinci tərkibi “bağ”ın “bağ (ip)”, “düyün”, “bağ (bağ – bağat)”, “soybirləşməsi silsiləsi”, “xalqın bir hissəsi” və b. anlamları daha çox yayılmışdır. Deməli, Qarabağ – güclü, böyük soybirləşməsinin, xalqın başçısı, bölgüsü deməkdir. Müxtəlif ölkələr gəlmə xalqların bu cür iddiaları ilə dəfələrlə rastlaşmışlar. Bu tarix üçün yeni bir hadisə deyildir. Ermənilər də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən gəlmiş və yaxud götərilmişlər. Qarabağda həmişə Azərbaycan tayfları yaşamış və bu ərazi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur. “Dağlıq Qarabağ” ifadəsi isə XX yüzillikdə Sovet Rusiyasının rəhbərliyi tərəfində uydurulmuşdur. Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (“Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişi” mənalarını verir) Albaniya dövlətinin (e.ə.IV-e.VIII əsrlər) tərkibində olmuşdur. Yeri gəlmışkən, günümüzdə şəkillənən Saxa, Şəki, Saqi yer adları bir biri ilə eyniyyət təşkil edir.

Görünür ki, burada azərbaycanlıların ulu babalarının güclü, böyük bölgüsü məskən salmışdır. Araşdırımlar aydınlaşdırır ki, doğrudan da bu torpaqlarda vaxtilə Orta Asiyadan tutmuş Qafqaza qədər səs salmış böyük, güclü bir qəbiləbirlişməsi – Arsaqlar yaşamışlar”. “Qarabağ” sözünün isə iki söz birləşməsindən ibarət olduğu bəlliidir. Bu ifadə yer adı kimi VII əsrən işlənməyə başlamışdır. Qarabağ Qafqaz

Albaniyasından sonra Ərəb xilafətinin əsarətini yaşamış IX-X əsrlərdə Sacilər dövlətinin X əsrə Salarilərin, XI-XII əsrlərdə Şəddadilərin, XII-XIII əsrlərdə Atabəy Eldəgizlərin, XIII-XVI əsrlərdə Hülakulərin, XV-XVI əsrlərdə Qarabağ Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində olmuşdur. Azərbaycan xanlıqlara parçalanarkən Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yaranmışdır.


17 mahala bölünmüş Qarabağ xanlığının ərazisi Şərqi Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbən Qarabağ dağları adlanan Köşbek, Salvarti, Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Kür çayı ilə sərhəddi vardi.

Ermənilərin Qarabağda məskunlaşma tarixinə qısa nəzər



Ermənilərin Qarabağa gəlişi, yerləşdirilməsi hamiya məlumdur. Bu, XIX əsrin əvvəllərinə təsadüf edir. Rusiya Qafqazı əldə etmək planlarını həyata keçirməyə başlayarkən ilk olaraq Qarabağa sahibləndi. Qarabağ xanı İbrahim xanla Rus qoşunlarının komandanı R.D.Sisianov arasında Kürəkçayda bağladıqları müqavilə Qarabağın işgal fərmanı oldu və tarixi saxtalaşdırmağa cəhd edən ermənilərə bu ən yaxşı cavabdır ki, Qarabağ məhz türk-müsəlman ölkəsi kimi Rusiyaya birləşdirildi. Amma Çar Rusiyası bu bölgəni daim əldə saxlamaq üçün müəyyən planlar çizirdi və Azərbaycanın digər əraziləri də işgal

olunarkən onu əbədi rus torpağı etmək ideyası ortaya çıxırdı. Bölgəni əldə saxlamağın məqbul yollarından biri buraya erməni əhalini köçürmək idi. 1928-ci ildə Rusiya-İran arasında bağlanan "Türkmənçay" müqaviləsindən sonra erməni köçürülməsi kütləvi xarakter aldı. 1829-cu ildə Ədirnə müqaviləsindən sonra isə Osmanlı ərazilərindən ermənilər Qarabağ və İrəvan xanlığının ərazilərinə köçürülməyə başladılar. Təkcə bu müqaviləyə əsasən 84 min erməni Qarabağ və digər ətraf ərazilərə köçürüldülər. 1988-ci ildə Dağlıq Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndinə ermənilər köçürülmələrinin yubileyini - 150 illiyini keçirmişdilər. Orada bir daş abidə də ucaldılmışdı, üzərində "Marağa - 150" sözləri həkk olunmuşdu. Bu da həmin günün anısına ermənilər tərəfindən ucaldılmış abidənin fotosu:



Bu fakt özü də sübut edir ki, Qarabağda ermənilərin məskunlaşma tarixi vur-tut 150 il idi. Qarabağın erməniləşməsi bir rus planı olmuşdur. Bunu tarixi sənədlər də sübut edir. 1783-cü ilin 19 mayında knyaz A.Patyomkinin II yekaterinaya yazdığı məktubun özü də yaxşı bir mənbədir. Həmin məktubda knyaz çariçanı ehtiyatlandırır və "Qarabağı ermənilərin idarəsinə verməklə Asiyada xristian bir dövlət qurmağın" faydalı olacağından bəhs etmişdi. 1828-ci ildən sonra kütləvi erməni köçü Rusyanın hələ daha əvvəl müəyyən olunmuş hərbi doktrinasının tərkib hissəsi idi və 1828-1830-cu illər arasında, cəmi 2

ildə qeyri-rəsmi olaraq 200 mindən çox erməni köçürürlüb yerləşdirilmişdi. Görkəmli alim N.Şavrov 1911-ci ildə yazırı ki, "Zaqafqaziyadakı 1,3 milyon erməninin 1 milyondan çoxu gəlmədir. Bütün bu köçürmələrə baxmayaraq yenə də çoxluq təşkil etmirdi. Burada əhalinin faiz nisbəti belə idi: 64,4% müsəlman-türk, 34,8% erməni. Qarabağda o zaman yerli xristianlar da yaşayırırdılar. Ermənilər bu əhalini yəni albanları öz içərilərində zaman-zaman əridib yox etdilər. İndi də burada qriqoryanlaşmış və erməniləşmiş albanlar yaşamaqdadırlar, onlar qorxularından milli kimliklərini ortaya qoya bilmirlər. Ermənistən keçmiş prezidenti, R.Koçaryanın bir televiziya müsahibəsində alban olduğunu dilə gətirməsi təsadüfi deyil. Böyük Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, erməni kaloniyalarının yaradılması haqqında bunları demişdir:

"1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşıdlıqları ərazilərdə sürgün edilmiş, və dəqiq məlum olmayan sayıda insan isə qətlə yetirişmişdir....Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100000 etmənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər".

1877-1878-ci illər müharibəsində, ruslar Qars-Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırılmışdır. 1895-1896-ci illərin hadisələrində isə texminən 60000 erməni Qafqazda məskun edilmişdir. Birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400000 müsəlman əhalisinə dəyişdirilmişdir.

Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğali nəticəsində Azərbaycan torpaqlarında – Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa



QRİBOYEDOV

başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: "Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi Yerevanlı yoxdur". Akademik A. İ. Ionisan da yazır ki, "Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlük təşkil edir".

Ərazilərinin gunisləndirilməsi məqsədini güdən ermənilər 1836-ci ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri daha dəqiq desək Qarabağ regionu ermənilərin XIX əsrədə davam edən six məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qreqorianlaşdırılması yəni erməniləşdirilməsi prosesi başlandı.

Bu açıq həqiqət hələ XIX əsdə bəlli idi. Məşhur rus tarixçisi V. L. Veličko yazırı:

"Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqoryan təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B. İsxanyan da təsdiq edərək yazırı: "**Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir**".

1828-ci ildən, Türkmençay müqaviləsinin bağlanmasından sonra erməni əhalinin Qarabağa, İrevana və digər Azərbaycan xanlıqlarının

ərazilərinə köçürülməsinə birbaşa rəhbərlik etmiş rus diplomati, şair A. Qriboyedovun bir məktubu dediyimiz bu tarixi faktları sübut edir. Onu təqdim edirik:

Ermənilərin Persiyadan (İrandan) bizim vilayətlərə köçürülməsi haqqında məktub

Alihəzrətinizə ermənilərin Persiyadan köçürülməsi üçün tətbiq edilən üsullar haqqında və onların indi bizim vilayətlərdə yerləşdirilməsi barədə mənim vasitəmlə daha mötəbər məlumat almağınız lazımdır. Həmin predmet üzrə mənə məlum olan həqiqət budur: polkovnik Lazarev özünü bu mühaçirliyin əsas təşviqedicisi saymışdır, bu barədə, biza məlum olduğu kimi, o, kifayət qədər aşkar, lakin əsassız öz fikrini izah etmişdir, ona görə ki, onun barədə ermənilərin heç bir anlayışı yox idi, onlar təkçə Rusiyaya etibar etməklə və onun qanunları altında olmaq arzusu ilə hərəkət edirdilər. Traktat onlara bunun üçün tam hüquq verirdi. Köçürülmə zamanı fəal vasitələr: knyaz Arqutinski, Qamazov olmuşlar, tabeçilikdə olan digər zabitlər isə artıq onların təsiri altında hərəkət edirdilər. Polkovnik Lazarev yalnız olduqca yersiz proklamasıyalar (bəyannamələr) uydurulması barədə, nizami erməni könüllü qoşunları formalasdırılması barədə düşünürdü, hərçənd xoş niyyətə, lakin düşünmədən hətta öz rəhbərliyinə malik Qarabağın özünü və digər vilayətləri öz niyyətləri dairəsinə daxil etməyi fikirləşirdi ki, oralarda çoxdan təsis edilmişlərdən olanlara xüsusi səlahiyyət verila bilməzdi. Knyaz Arqutinski bir neçə dəfə ona rəftarı barədə, onun necə lovğa, yüngül və faydasız olması barədə göstərmişdir. Polkovnik Lazarevin bütün başqa işləri də bu cür olmuşdur və onlar barədə geniş danışmağa dəyməz. Yalnız onu əlavə etmək lazımdır ki, o, mənasız adamdır, lakin pozğun deyil, dövlət pullarını xəlvəti mənimsəmək və qəsdən zərər vurmaq qabiliyyətli deyil. Urmiyadan gəlmələrə pul müavinəti paylanarkən bir çox qarşıqlar baş vermişdi, lakin sui-istifadə olmamışdı: yoxsullara az, varlılara çox verilmişdir. Bu bizim qoşunların həmin əyaləti tələsik tərk etdiyinə görə baş

vermişdi. Tələsərək araşdırmadan hərəkət etmişdilər və odur ki, pullar az kömək etdi, çünkü pis paylanmışdı. Bu, söz gəlişi, mənə məlum olan yeganə hadisədir. Köçürülmə zamanı belə olmuşdur, lakin onların bizdə yeni yerlərdə yerləşdirilməsi zamanı isə hər şey mənasız, fərsiz və bağışlanılmaz edilmişdir. Onları idarə etmək üçün komitet təsis edilmişdir, o, heç seydən xəbərdar olmamış və xüsusən məzəmmətə layiqdir ki, alihəzrətinizdən onun bu halda necə hərəkət etməsi barədə ən dəqiq və ətraflı təlimat almışdır:

1) Ermənilərin çox hissəsi müsəlman mülkədarlarının torpaqlarında məskunlaşdırılmışdır. Buna hələ yayda yol vermək olardı. Torpaqların sahiblərinin, müsəlmanların çox hissəsi köç düşərgələrində olmuşlar və başqa dinli yad gəlmələrlə əlaqə saxlama halları az olmuşdur.

2) Ağac (odun) tədarük edilməmişdir və köçürülmələrin möhkəm yerləşdirilməsi üçün digər yerlər ayrılmamışdır. Bütün bunlar vaxtında əldən verilmişdir. Bu il üçün səhvi düzəltmək gecdir. Köçürünlənlər özləri darisqallıqdadırlar və müsəlmanları sıxışdırırlar, onlar isə əsaslı narazılıq edirlər. Alihəzrətinizə məlumdur ki, ümumiyyətlə buradakı sakinlərin hamısı birlikdə köçkün hesab edilməlidir, çünki onların hamısı sərdar tərəfindən müharibə vaxtı köçürdülümlüslər və ən kasib vəziyyətdədirler.

3) Dövlət pul yardımçıları tamamilə ağılsız paylanmışdır: ehtiyacı olanların sayı və kimə nə qədər lazım olması barədə doğru məlumat olmadan, diləncilər kimi, hər nəfərə bir, iki rubl paylamışlar. Birdəfəlik verilən 25 rubl müxtəlif vaxtlarda hissə-hissə verilən məbləğdən on dəfə əhəmiyyətlidir. Heç bir ümumi tədbir, məsələn, bütün cəmiyyətin saxlanması üçün, habelə gələn ilin əkinin üçün taxil alınması və digərləri kimi tədbirlər görülməmişdir. Alihəzrətinizə köçürmə komitəsinin dəyərsiz hərəkətlərini göstərməklə, mən ədalət naminə qeyd etməliyəm ki, əgər orada indi heç olmayan qabiliyyətli adamlar da otursayırlar, onlar da böyük çətinlik çəkərdilər. Vilayət idarəsində hətta hələ Arazın o tərəfindəki torpaqların və kəndlərin səthi siyahısı da yoxdur. Arazın bu tərəfindəki mahallarda da hələ sakinlərin sayı məlum deyil. Malikanələr barədə heç deyiləsi deyil: kimə nə məxsus olmasını heç kim bilmir.

Beləliklə, komitə istifadə etməli olduğu lazımi məlumatları heç yerdən ala bilməmişdir. Buradakı vilayət rəisi deyir ki, o, yeni gəlmış ermənilərin çoxunu Arazın o tərəfinə köçürmək istəyirdi, lakin onlar alihəzrətinizdən ilk dəfə onları yerləşdirdikləri yerlərdə qalmağa icazə verməyi xahiş etmişlər və buna sizin razılığınızı almışlar. Lakin podpolkovnik knyaz Arqutinski həmin tədbirin yerinə yetirilməsinin mümkün olacağından ümidiyi itirmir. Bu məmur özünün idarəetmə bacarığına və sədaqətliliyinə görə rəhbərliyin tam etimadına layiqdir. 30 min rubl gümüşlə və 2 min qızıl əşrəfi yenidən köçürürlənlərə yardım üçün təyin edilmişdir, artıq xeyli tələbkarlıqla istifadə ediləcəkdir. Əgər alihəzrətiniz ən yaxın vaxtda həmin predmet üçün daha iki o qədər buraxmaq qərarı versəniz, göstərilən gəlmələrin rifahını tamamilə sabitləşdirərdiniz. Yalnız, yardım tələb edənlərin sayını buyurun düşünməyə qəbul edin ki, onların hamısı vaxtilə xəzinəyə vergi ödəyəcək. Rusiyada bu sayıda adamların orta vergi qiyməti mülqayısa edin və alihəzrətinizin bu işə verdiyi bütün məbləğ onun götərməli olduğu fayda ilə müqayisədə nəinki mötədil, hətta cüzi görünəcəkdir. Bilmirəm, alihəzrətinizə həmin iş məhz bu nöqtəyi-nəzərdən təqdim edilmişdirmi və siz onu bəyanəcəksinizmi.

Yardımın xəzinədən heç bir xərc tələb etməyən daha bir mühüm mənbəyi sərdar mal-qarası ola bilər, o, hazırda 30 min ədədə qədərdir, vaxtilə sərdar tərəfindən sakınlara vergi öhdəliyi kimi saxlamaq üçün paylanmışdı. O. sahibkar kimi onlardan öz növbəsində yağı, yun, bala artımını və başqalarını alırdı. Həmin mal-qaranın mövcud olması barədə mən çoxlarından eşitmışəm və vilayət idarə heyətinin üzvləri Petrikovdan və Mendoksdan qəti yəqin etmişəm. Həmin sərdar təsərrüfatını davam etdirmək xəzinə üçün səmərəli deyil və bizim inzibatçılığımızda sadəcə mümkün süzdür, əsgərlərə yemək üçün paylamaq isə biryolluq sərf etmək deməkdir; lakin həmin mal-qaranın köçkünlərə paylanması onların təsərrüfatını hiss olunacaq dərəcədə artırır və yaxşılaşdırır. Mən kənardan nə qədər çalışımsa da və məhz bunun üçün hədsiz qabiliyyətli olan tərcüməcim Dadaşev vasitəsilə, bu məqsədlə onu keçib getdiyimiz kəndlərdə, Eçmiədzində, burada adamlardan soruşmağa məcbur etməklə pulların paylanması zamanı hansısa sui-

istifadələr olması barədə öyrənim, heç kim bu barədə şikayət etmədi və o, həqiqətən olmamışdır. Vilayət rəisinin tərcüməcisi Mirzə Tatus tanınmış fırıldaqçıdır, lakin ona bu iş barədə heç bir tapşırıq verilməmişdir; eynilə onun qardaşı, Sürməli mahalının rəisi də belə hamının tanıldığı yaramazdır, indi mən onun barəsində söz gəlişi xatırladıram, lakin köçürülmə zamanı o da heç nəyə qarışmamışdır. Gəlmələrin yerləşdirilməsinə indi rəhbərlik edənlərin, xüsusiət knyaz Arqutinskinin səylərindən çox şey gözənləndir; artıq o, yəqin ki, öz sələfi mayor Vladimirovun səhvləri səviyyəsinə düşməyəcək. Biz onunla həmcinin müsəlmanları necə inandıracağımız barədə çox düşünürdü ki, onları indiki sıxıntılarla (çətinliklərlə) barişdaraq və inandıraq ki, bu uzunmüddətli olmayıacaq və ermənilərin ilk dəfə buraxıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə onların (müsəlmanların) qorxusunu aradan qaldıraq. Bu barədə mən polismeysterə, idarə heyəti üzvlərinə və burada mənim yanında olmuş xanlara da demişəm. Əgər alihəzrətiniz Tiflis dövlət ekspedisiyasına buraya bir neçə məmur göndərməsini tapşırsanız, həqiqi xeyirxahlıq edərsiniz.

Burada iş görməli olan heç kim, hətta mirzə, həmcinin tərcüməcilar yoxdur. Mən belə düşünürəm ki, bunun üçün Tiflisdəki erməni məktəbindən bir neçə şagird seçmək olardı. Yenə də köçürürlənlərə qayıdarlaq, mən hesab edirəm ki, onlar bizim Gürcüstan ermənilərindən, ümumiyyətlə xəzinəyə heç bir fayda verməyən alverçilərdən xeyli faydalıdlar, Persiyadan (İrandan) köçənlərin isə çox hissəsi sənətkarlar və əkinçilərdir

1828-ci il



1.Cənubi Qafqaza köçən erməni ailəsi.



2.Ermənilərin Türkiyədən Cənubi Qafqaza köç etməsi.

SEPARATİZM

Dağlıq Qarabağın və işgal altındaki rayonların “erməniləşdirilməsi” siyasəti

Dağlıq Qarabağ haradadır? sualına birmənalı şəkildə belə cavab vermək olar. Bu bölgə Azərbaycanın mərkəzi hissəsində yerləşən və digər Azərbaycan bölgələrindən (məsələn, Aran Qarabağından) ayrılması mümkün olmayan və başqa cür yaşaması heç vaxt təsəvvürə gətirilməyən bir Vətən parçasıdır.

M.C.Cavanşir (1773-1853) “Qarabağ tarixi”ndə göstərir ki, “*Qədim tarix kitablarının yazdığını görə Qarabağ vilayətinin sərhədi*” belədir: *Cənub tərəfdən* Xudafərin köpüsündən-Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax Şəmsəddin və Dəmirçi-Həsənli cammatı arasındadır... *Sərq tərəfdən* Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə töküür. *Şimal tərəfdən* Qarabağın Yelizavetpolla (Gəncə) Kür çayına qədər – Goran çayıdır... *Qərb tərəfdən* Küsbək, Salvarti və Ərikli adlanan uca

Qarabağ dağlarıdır”(Qarabağnamələr. I kitab, Bakı, 1989-cu il). Qarabağ xanlığı 1822-ci ildə ləğv edilib əyalətə çevrilmişdi. 1836-ci ildə Sankt Peterburqda nəşr edilmiş “Obozrenie”-də Qarabağ əyalətinin sərhədləri və sahəsi (13.000 kv.verst) verilmiş, onun xeyli hissəsinin dağlarla örtülüyü qeyd olunmuşdur (Обозрение Российских владений за Кавказом. ч. III СПб., 1836).

Çarızmin apardığı işgalçi müharibələr nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülrək yerləşdirilmiş ermənilər bir müddət sonra silahlı dəstələrini yaradaraq azərbaycanlıları təhdid etməyə, böhranlı anlarda onlara qarşı kütləvi qırğınları həyata keçirməyə başladılar. 1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistən adlı bir dövlət elan edildi. Azərbaycanlılara qarşı terror və soyqırım Ermənistanda dövlət siyaseti səviyyəsinə qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistən bolşevik Rusiyası tərəfindən işgal edilib sovetləşdirildikdən sonra da ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sığışdırılması, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyaseti davam etdirildi. 1920-ci il avqustun 5-də hazırlanmış bir arayışda Azərbaycanın Ermənistən ilə mübahisəsiz ərazisi belə göstərilirdi: sərhəd Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən başlayır, sonra Qazaxdan, Aleksandropoldan (Gümrü) və Yeni Bəyazitdən Maralica dağlarına qədər, oradan birbaşa Göycə gölünə enir, təxminən 11/2 verst şimala Çubuqlu kəndindən sonra Göycə gölünü ikiyə bölür, onun cənub sahili ilə qərb istiqamətinə gedir, Göycə gölünün cənub sərhəddində sərhəd Zağalı və Gödək Bulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yuxarılarından Göycə gölünün cənub sahillərinin dağlıq rayonlarından – Qızıl Harava (təxminən 1859) və Ağmahan yüksəkliklərindən keçir, qərbə İrəvan və Yeni Bəyazit qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, müsəlmanların (azərbaycanlıların) yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdıığı kəndlərdən ayırrı. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toğmahan gölü istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə çatır və onun qarşısından şimala doğru 3620 yüksəkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya gedir, Uluxanlı kəndi və Uluxanlı

dəmiryolu stansiyasının arasından keçərək Araz çayına qədər uzanır və şimalda Rəncbər kəndinə çatır, Rəncbər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiadzin və Qars vilayətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur və Təndürək dağlarına, keçmiş rus-türk sərhədinə doğru gedir.

Ermənistən sovetləşdirildikdən sonra da mərkəzi bolşevik hakimiyəti çarizm dövründəki siyaseti davam etdirməyə, Azərbaycana məxsus tarixi əraziləri Ermənistənə verməyə başladı. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (RK (b) P MK) yazırkı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlıının, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistənə verilmişdir. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi. Sovet Ermənistənənən yaşayan azərbaycanlılara qarşı yürüdülən siyaset Daşnakşütüyünün hakimiyyəti illərindəkindən o qədər də fərqlənmirdi. Sayca Azərbaycandakı ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistənənənən yaşayan azərbaycanlılara muxtarıyyət verilmədi. Azərbaycanda isə ermənilər üçün muxtarıyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azərbaycanlılar ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azərbaycan ilə iqtisadi əlaqəsi, daimi əlaqəsi nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Azərbaycan SSR 1922-ci ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya imperiyasının müəyyənləşdiridiyi sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistənə verilmişdi. ZSFSR-ə qəbul edildikdən sonra isə Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bəzi kəndləri Ermənistənənənən qatıldı. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet dövründə yalnız 86,6 min kv.km qaldı. aQarabağın dağlıq hissəsi məzmununda coğrafi anlayış bildirən "Dağlıq Qarabağ" ifadəsi Birinci dünya müharibəsinin

sonlarında terminləşməyə, yəni konkret siyasi məna kəsb etməyə başlayır. Muxtar vilayətin ərazisi 4,4 kv kilometr, Azərbaycan Respublikasının 5-dən, 1-ni təşkil edir. 1970-ci ildə DQMV-də 150 mindən bir qədər artıq əhali yaşayırıdı. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni, Şuşa rayonları daxil idi.

1987-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistənə verilməsi tələbi ilə imza toplamağa başladılar. Bu tələblərin qarşısını almaq məqsədilə azərbaycanlılar prokurorluğa, DTK-ya, Ali sovetə, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciətlər etdilər. Lakin bütün bu müraciətlərə məhəl qoyulmadı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv mərcaya yönəldi. Fevral ayında İrəvanda və Xankəndində separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Ayın 13-dən etibarən isə ermənilər maşınlarla Əsgərandan DQMV-nin Partiya Komitəsinin binasına gələrək Dağlıq Qarabağın Ermənistənə birləşdirilməsi tələbi ilə orada çadır qurdular. Vilayət Partiya Komitəsinin sədri Aslanov Armais Armenakoviç tutduğu vəzifədən azad etdirdilər və onun yerinə vəzifəyə Osipov gətirildi. May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı.

İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistənənənənən çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlara törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Kərkicahan qəsəbəsinə də talanlar törətmək məqsədilə hücum edən ermənilər orada da müqavimətlə rastlaşdıqlarından burada

öz çirkin niyyətlərini həyata keçirə bilmədilər. Xankəndinin mərkəzindəki küçələrdə 270-ə qədər azərbaycanının yaşadığı mənzillər qarət olundu, orada yaşayanları döyərək yaşıdlıları evlərdən çıxarırdılar. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərini davam etdirdilər. Sentyabr ayının 20-də Moskvadan əmr gəldi və Xankəndində komendant saatı tətbiq edildi. Bununla bağlı Xankəndinə gələn general öz işinə ciddi yanaşğından və komendant saatına lazımi qaydada əməl olunduğundan ermənilərin çirkin əməllərinə bir müddət ara verildi. Lakin daha sonra ermənilər həmin generalın geri göndərilməsinə nail ola bildilər. Ermənilərin bu hücumlarından zərər görən azərbaycanlı ailələr Xankəndini tərk edərək Ağdam, Şuşa, Xocalı və digər ətraf rayonlara pənah gətirdilər. Bir müddət sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq 10025 sayılı qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi" yaratdı. Komitənin tərkibinə 8 nəfər daxil edildi. Komitənin sədri Arkadi Volski təyin edildi. Ermənilər Xüsusi İdarə Komitəsinin fəaliyyətini sabotaj edərək Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və meşələri qırmağa başladılar. Həmçinin A. Volskinin baş verən hadisələrə birtərəfli münasibəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə yeni-yeni imkanlar açdı. Nəticə etibarı ilə belə bir komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmışında əsas rol oynadı. İki əsrən artıq müddətdə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasetinin nəticələrini bütövlükdə iki milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. "Böyük Ermənistən" xülyası ilə yaşayan erməni ideoloqları illər boyu tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çəşdirməyə çalışmışlar. XIX əsrən başlayaraq ermənilər torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış, sonradan onlar tərəfindən azərbaycanlılar qədim ata-baba yurdlarından qovulmuş, soydaşlarımıza qarşı soyqırımı və deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Öz saxtakarlıqlarından əl çəkməyən

ermənilərin və Ermənistən bu və ya digər formada Azərbaycana qarşı təcavüzü bu gün də davam edir. Məlumdur ki, Azərbaycanın işgal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistən Respublikası tərəfində bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyaseti nəticəsində yaradılmış qanunsuz strukturdur. Müasir dövrdə özünü "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistən Azərbaycana qarşı təcavüzü, soyqırımı, öz mənfur niyyətlərinə çatmaq üçün həyata keçirdikləri, törətdikləri hər bir əməl təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir. Bu işgal nəticəsində Azərbaycanın 20 mindən artıq insanı həlak olmuşdur. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağ qarşı iddiaları onların "Böyük Ermənistən" yaratmağa yönəlmış strateji planlarının tərkib hissəsi idi. Ona görə də ermənilər, "ənənələrinə" sadıq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. Qarabağ hadisələri, ermənilərin separatçı hərəkatı keçmiş DQMVi-nin mərkəzi Xankəndi şəhərində başladı və ilk zərbəni də Xankəndində yaşayan azərbaycanlılar aldılar. Azərbaycanlılar iş yerlərinə buraxılmadı, şagirdlər məktəbə gedə bilmədilər. İlk itirilən şəhər də Xankəndi oldu. 1987-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistənə verilməsi tələbi ilə imza toplamağa başladılar. Bu tələblərin qarşısını almaq məqsədilə azərbaycanlılar prokurorluğa, DTK-ya, Ali sovetə, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciətlər etdilər. Lakin bütün bu müraciətlərə məhəl qoyulmadı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral ayında İrəvanda və Xankəndində separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Ayın 13-dən etibarən isə ermənilər maşınlarla Əsgərandan DQMVi-nin Partiya Komitəsinin binasına gələrək Dağlıq Qarabağın Ermənistənə birləşdirilməsi tələbi ilə orada çadır qurdular. Vilayət Partiya Komitəsinin sədri Aslanov Armais Armenakoviç tutduğu vəzifədən azad etdirdilər və onun yerinə vəzifəyə Osipov gətirildi. May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hückum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar

təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi.

Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Kərkicahan qəsəbəsinə də talanlar törətmək məqsədilə hücum edən ermənilər orada da müqavimətlə rastlaşdıqlarından burada öz çirkin niyyətlərinin həyata keçirə bilmədilər. Xankəndinin mərkəzindəki küçələrdə 270-ə qədər azərbaycanlıların yaşadığı mənzillər qarət olundu, orada yaşayanları döyərək yaşadıqları evlərdən çıxarırdılar. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Sentyabr ayının 20-də Moskvadan əmr gəldi və Xankəndində komendant saatı tətbiq edildi. Bununla bağlı Xankəndinə gələn general öz işinə ciddi yanaşğından və komendant saatına lazımı qaydada əməl olunduğundan ermənilərin çirkin əməllərinə bir müddət ara verildi. Lakin daha sonra ermənilər həmin generalın geri göndərilməsinə nail ola bildilər. Ermənilərin bu hücumlarından zərər görən azərbaycanlı ailələr Xankəndini tərk edərək Ağdam, Şuşa, Xocalı və digər ətraf rayonlara pənah gətirdilər.

Bir müddət sonra SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq 10025 sayılı qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində "Xüsusi İdarə Komitəsi" yaratdı. Komitənin tərkibinə 8 nəfər daxil edildi. Komitənin sədri Arkadi Volski təyin edildi. Ermənilər Xüsusi İdarə Komitəsinin fəaliyyətini sabotaj edərək Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmaya və meşələri qırmağa başladılar. Həmçinin A.Volskinin baş verən hadisələrə birtərəfli münasibəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə

yeni-yeni imkanlar açdı. Nəticə etibarı ilə belə bir komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmışında əsas rol oynadı.


İki əsrən artıq müddətdə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən təcavüzkar erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasetinin nəticələrini bütövlükdə iki milyondan çox azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir. "Böyük Ermənistən" xülyası ilə yaşayan erməni ideoloqları illər boyu tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma fikirlər irəli sürmüş, dünya ictimaiyyətini çasdırmağa çalışmışlar. XIX əsrən başlayaraq ermənilər torpaqlarımızda kütləvi şəkildə məskunlaşdırılmış, sonradan onlar tərəfindən azərbaycanlılar qədim ata-baba yurdlarından qovulmuş, soydaşlarımıza qarşı soyqırımı və deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Öz saxtakarlıqlarından əl çəkməyən ermənilərin və Ermənistən bu və ya digər formada Azərbaycana qarşı təcavüzü bu gün də davam edir. Məlumdur ki, Azərbaycanın işgal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistən Respublikası tərəfində bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyaseti nəticəsində yaradılmış qanunsuz strukturdur. Müasir dövrdə özünü "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistən Azərbaycana qarşı təcavüzü, soyqırımı, öz mənfur niyyətlərinə çatmaq üçün həyata keçirdikləri, törətdikləri hər bir əməl təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.



İşgal ərazilərinə erməni əhalinin məskunlaşdırılmasının motivi. strateji erməni planları və məqsədlər

Dağlıq Qarabağa və çevrəsindəki 7 Azərbaycan rayonlarına ermənilərin yerləşdirilməsi fəaliyyətinə ötən əsrin 90-cı illərinin ortalarından başlanılmışdır. Münaqişə zamanı keçmiş muxtar vilayətin rayon və kəndlərindən çıxarılan 50 mindən artıq azərbaycanlı evi talan edilmiş, yağmalanmış və ona əl qoyulmuşdu. Şuşa kimi mədəni səviyyəsi çox yüksək olan bir şəhərə ermənilər divan tutdular. Burada Azərbaycan adına hər şey məhv edilməyə, türk izi itirilməyə başladı. Büyük bir bir mədəniyyət mərkəzi məhv edildi. Barbar ermənilər Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağdırıb, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər. Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, onun zəngin muzey və kitabxanaları, müzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir. Bu kitabın müllifi 2001-ci ildə ATƏT-in bir missiyasının tərkibində Qarabağa səfərində bunları görmüş və orada göz yaşlarını tuta bilməmişdi. Bu gün xarabazara çevrilmiş Şuşa Gövhərağa məscidindən torpaq götürərək Vətənə dönerkən bir daha əmin olmuşdu ki, buraya biz dönəcəyik. Bu torpaqlarda ermənilər hansı barbarlığı yapsalar da biz bu torpağın sahibi olduğumuzu sübut edəcəyik. Biz dururuq Qarabağ durur. Bu gün xalq olaraq Qarabağın itirilməsi ilə razılaşan, onunla barışan bircə nəfər də azərbaycanlı tapa bilməzsiniz. Budur bizi inamlı edən. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxanəni, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti


muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yegane Şərqi musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər insanlığa sığışmayan vəhşiliyi də əl atdırıb: Üzeyir Hacıbəyov, Bülbüл, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər. İşgal olunmuş ərazilərdə erməni işgalçlarının özbaşınlığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdi” mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irlərin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Şübhəsiz ki, bu üsullarla şəhər və kəndləri işgal altında saxlamağı əsas məqsədi sayan Ermənistən burada süni surətdə demografik durumu dəyişdirmək istəmişdir və qərarlardan biri qondarma qurumun verdiyi bu qanunsuz qərardır. Şuşada da məskunlaşma getmişdir. Amma bu şəhər yad nəfəsi qəbul etmir. Gün gələcək Şuşa da Türkün nəfəsi ilə isinəcəkdir.






Düşmən tapdağı altında olan Şuşa şəhərinin dağılmış görüntüləri





32



33





ATƏT-in Faktaraşdırıcı Missiyasının “missiyası”. Ermənilərin nəzarətindəki ərazilərin durumu

Belə bir missiyanın təşkili BMT Baş Assambleyasının 2004-cü ildə keçirilən 59-cu sessiyasının gündəliyinin "Azərbaycanın işgal olunmuş ərazilərdə vəziyyət" barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilib. ATƏT-in Minsk Qrupunun Ermənistən və Azərbaycan Xarici İşlər Nazirlərinin razılaşması əsasında yaradılmış **Faktaraşdırıcı Missiyasının (OSCE Minsk Group Fact-Finding Mission)** tərkibinə Minsk Qrupuna həmsədrlik edən ölkələrin-ABŞ, Fransa və Rusyanın, habelə Minsk Qrupuna daxil olan ölkələrdən Almaniya, İtaliya, Finlandiya və İsveçdən olan ekspertlər daxil edilib. Buraya əhalinin yerləşdirilməsini təsbit edərək onun qarşısını almaq əsas məqsəd olmalıdır.

Missiya üçün sırr deyildir ki, Ermənistən ya birbaşa öz silahlı qüvvələri, ya da onun hərbi yaxud digər dəstəyi sayesində mövcud olan separatçı rejim vasitəsilə Dağlıq Qarabağ və digər işgal etdiyi ərazilərə “nəzarəti” həyata kecirir. Ermənistən hərbi təcavüzün əlverişli nəticələrindən yararlanaraq, hazırkı status-kvo vəziyyətini qoruyub-saxlamağa və möhkəmləndirməyə və öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlı əhalinin geri qayıtmasının qarşısını almağa yönəlmış fəaliyyəti buna rahat ortam yaratmağa çalışır. Onlar bu işin irəli getməsi üçün atəşkəsdən dərhal sonra buranı erməniləşdirmək üçün müxtəlif üsullara baş vurmuşdular. İlk illərdə Erməni diasporasına müraciət olundu ki, buraya əhali köçürülməsinə nail olsunlar. Diaspora buna girişdi, amma təbii səbəblər üzündən bunu gerçəkləşdirməkdə zorlandı. Azərbaycanlı əhaliyə məxsus məməlükün pay-püş edilməsi də işi irəli aparmadı və apara da bilməzdi. Qarabağa əhalinin yerləşdirilməsi fəaliyyətdən imtina edilmədi. Belə fəaliyyətə, digərləri ilə yanaşı, işgal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının ciddi və sistemli şəkildə pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsini misal götirmək olar. Erməni mənbələri də daxil olmaqla, bir çox

informasiya mənbəyinə əsasən, Azərbaycanın Dağlıq Qarabağ və digər işgal olunmuş ərazilərinə, o cümlədən Laçın, Kəlbəcər, Zəngilan və Cəbrayıl rayonlarına on minlərlə sakin köçürülmüşdür. Ermənistan işgal olunmuş ərazilərdə erməni əhalisinin sayını 143 000-dən 300 000 nəfərədək artırmaq niyyətindədir. Faktlar sübut edir ki, bütün bu fəaliyyət işgal olunmuş ərazilərin ilhaqi məqsədilə mütəşəkkil qaydada həyata keçirilir. İşgal olunmuş ərazilərdəki bu fəaliyyətin uzağı hədəfə alan nəticələrdən ehtiyatlanaraq həyəcan təbili çalan Azərbaycan məsələnin BMT-nin Baş Məclisində onun müzakirəsini xahiş etdi. Bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, tam və hərtərəflı nizamlanmasına yalnız beynəlxalq hüququn forma və məzmununa tam və birmənalı hörmət əsasında nail olunmasına güclü inamdan irəli gəlirdi. 29 oktyabr 2004-cü il tarixində BMT Baş Məclisi **“Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyət”** adlı bəndi özünün 59-cu sessiyasının gündəliyinə salmağı qərara aldı. 11 noyabr 2004-cü il tarixində Azərbaycanın işgal olunmuş ərazilərinə əhalinin köçürülməsi barədə məruzə (A/59/568) BMT Baş Məclisinə təqdim olundu. Gündəlikdəki bu bəndin BMT Baş Məclisində müzakirə olunması Azərbaycanın işgal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma məsələsinə diqqətin cəlb edilməsi, eləcə də bu təhlükəli təcrübəyə son qoyulması üçün təcili tədbirlərin görülməsinə başlanmasında mühüm rol oynadı. ATƏT-in faktaraşdırıcı missiyasının 30 yanvar-5 fevral 2005-ci il tarixlərində işgal olunmuş ərazilərə səfəri Azərbaycanın BMT Baş Məclisinin 59-cu sessiyasının gündəliyinə işgal olunmuş ərazilərdəki vəziyyət barədə məsələ daxil etməsinin məntiqi nəticəsi idi. Missiyanın fəaliyyətinin əsas nəticəsi Azərbaycan tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırılmasından əldə olunan ətraflı faktlara söykənən məruzə oldu. Missiya işgal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salınması faktını təsdiqləyərək, Azərbaycanın narahatlığına şərik oldu. ATƏT-in Minsk qrupunun həmsədrleri öz növbəsində faktaraşdırıcı missiyanın məruzəsinə əsaslanaraq, bölgənin demoqrafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vurguladı və müvafiq beynəlxalq təşkilatları işgal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin köçürülməsi və öz yurd-yuvalarından didərgin salınmış insanların doğma yurdlarına

qayıtmaları üçün lazımi tədbirləri görməyə çağırıldı. Faktaraşdırıcı missiyanın məruzəsi və ATƏT-in Minsk qrupu həmsədrlerinin ona əsaslanan tövsiyələri problemin sonrakı müzakirəsi və həlli üçün əsas oldu. Azərbaycanın işgal olunmuş ərazilərdəki vəziyyət BMT Baş Məclisinin sonrakı iclaslarında da gündəlikdə olmuşdur. 7 sentyabr 2006-ci il tarixində BMT Baş Məclisi işgal olunmuş ərazilərdə baş vermiş kütləvi yanğın halları ilə əlaqədar Azərbaycanın təklif etdiyi “Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnaməni qəbul etdi. BMT Baş Məclisinin qətnaməsi ətraf mühitlə bağlı təcili əməliyyatların həyata keçirilməsinin zəruriliyini qeyd edərək, yanğınların bölgənin ətraf mühitinə qısa və uzunmüddətli təsirinin qiymətləndirilməsinə və aradan qaldırılmasına çağırıldı. Bu məqsədlə, qətnamə tərəflərin əməkdaşlığı hazır olduğunu vurgulayaraq, BMT sisteminin təşkilat və proqramlarını, xüsusilə də BMT-nin Ətraf Mühit Proqramını ATƏT-lə əməkdaşlıq etməyə çağırıldı. ATƏT-in 4-12 oktyabr 2006-ci il tarixlərində həyata keçirdiyi faktaraşdırıcı missiyası yanğınların zərər çəkmiş ərazilərin ətraf mühitinə qısa və uzunmüddətli ziyarətini dəyərləndirdi və “yanğınların ətraf mühit və iqtisadiyyata zərər verdiyini və insan sağlamlığı və təhlükəsizliyinə təhlükə yaratdığını” təsdiq etdi. 14 mart 2008-ci il tarixində BMT Baş Məclisi özünün 62-ci sessiyasında Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyətə dair A/RES/62/244 sayılı qətnamə qəbul etdi. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafindakı silahlı münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə təhlükə törətdiyindən ciddi narahatlıq keçirən BMT Baş Məclisi Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşunlarının Azərbaycan Respublikasının bütün işgal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Baş Məclis, eyni zamanda, işgal olunmuş ərazilərdən qovulmuş əhalinin öz yurd-yuvalarına qayıtma hüququnu bir daha təsdiq etdi. Qətnamə həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa imkan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda

yaşama şəraitinin təmin edilməsinin zəruriliyini dilə gətirdi. Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işgal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi. Bütün bunlara baxmayaraq, digər hərbi işğal hallarında olduğu kimi, Ermənistan işğal olunmuş ərazilərdə "seçkilər" və "referendumlar" keçirərək, işğal etdiyi ərazilərdə baş verənlərlə bağlı öz rolunu ört-basdır etməyə çalışır. Buna misal olaraq 10 dekabr 2006-ci il tarixli "Konstitusiya referendumu"nu və 19 iyul 2007-ci il tarixli "prezident seçkiləri"ni və sonrakı illərdə edilmiş "qanunsuz seçimləri" göstərmək olar. Beynəlxalq ictimaiyyət bu kimi qeyri-qanuni hallar və onların sülh prosesinə mənfi təsiri ilə bağlı özünün birmənalı və prinsipial mövqeyini ifadə etmiş, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətini bir daha təsdiq etmişdir.



BMT Baş Məclisinin “Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsi və gerçək vəziyyət...

Əslində ermənilər bu ərazilərdə məskunlaşdırma siyaseti apardıqlarını danırlar. Sadəcə olaraq bu işin müzakirəsinə imkan vermirlər və yalançı arqumentlərlə yayarın, bu məsələ ilə köşəyə sixışdırılmaqdan qorxurlar. 2004-cü ildən etibarən layihələri bir neçə dəfə BMT Baş Assambleyasının illik sessiyalarının gündəliyinə daxil edilib. Bu həm də Ermənistanın işgalçi dövlət kimi elan olunmasını, deyilənlərin təsdiqini tapması üçün gərəkli, prinsipial məsələ olmuşdur. 2004-cü ildə Azərbaycanın ilk dəfə BMT Baş Assambleyasında işgal altındakı ərazilərdəki qanunsuz məskunlaşdırma, qeyri-qanuni iqtisadi fəaliyyət, tarix-mədəniyyət abidələrinin dağıdılması və digər fəaliyyətlər barədə məsələni müzakirəyə çıxarmasından sonra münaqişənin nizamlanmasına dair vasitəcilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu bu məsələləri araşdırmaq üçün xüsusi missiya yaradıb. Missiyanın təşkili BMT Baş Assambleyasının həmin il keçirilən 59-cu sessiyasının gündəliyinin "Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyət" barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilib.

ATƏT-in Minsk Qrupunun Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin razılaşması əsasında yaradılmış **Faktaraşdırıcı Missiyasının (OSCE Minsk Group Fact-Finding Mission)** tərkibinə Minsk Qrupuna həmsədrlik edən ölkələrin-ABŞ, Fransa və Rusyanın, habelə Minsk Qrupuna daxil olan ölkələrdən Almaniya, İtaliya, Finlandiya və İsveçdən olan ekspertlər daxil edilib. Missiyada həmçinin ATƏT sədrinin fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT Katibliyinin nümayəndələri də iştirak edib. ATƏT-in Minsk Qrupunun Faktaraşdırıcı Missiyası 2005-ci il 31 yanvardan 6 fevraladək Azərbaycanın Dağlıq Qarabağ ətrafindakı 7 işgal olunmuş rayonunda müşahidələr aparıb. Missiya 2005-ci ilin martında işgal altındakı Azərbaycan ərazilərindəki vəziyyətə dair hazırladığı hesabatı

ATƏT-in Vyandaki katibliyinə, həmçinin münaqişə tərəflərinə təqdim edib.

ATƏT-in Faktaraşdırıcı Missiyasının həmin hesabatında Ermənistanın işgal altındaki ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işgal altındaki ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işgal altındaki ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min ermənin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Azərbaycan XİN bəyan edib ki, Laçın rayonunda əhalinin mütəşəkkil surətdə yerləşdirilməsinin missiya tərəfindən təsdiq olunması xüsusi narahatlıq doğurur. Belə ki, əvvəllər burada ümumiyyətlə ermənilər yaşamayıb.

Azərbaycan XİN bəyan edib ki, ATƏT missiyasının regional gəndərilməsi BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində mümkün olub. Bəyanatda qeyd olunub ki, bu missiya Azərbaycan ərazilərinin işgal olunduğu və BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan arasında münaqişəyə dair müvafiq qətnamələr qəbul etdiyi vaxtdan bəri ilk dəfə həyata keçirilib. **Minsk Qrupu həmsədləri Faktaraşdırıcı Missiyanın hesabatı** ilə yanaşı məktub da yayıblar. Məktubda həmsədlər işgal olunan torpaqlarda ermənilərin məskunlaşdırılması prosesinin dayandırılması, regionun demoqrafik strukturunda dəyişikliklərə son qoymaq tələbləri ilə çıxış ediblər və donor ölkələri məskunlaşmış əhalinin Ermənistana qaytarılmasına yardım göstərməyə çağırıblar. Həmsədlər xüsusi vurğulayıblar ki, bu vəziyyətin uzun müddət qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər.

2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının növbəti illik sessiyası zamanı Azərbaycan növbəti dəfə işgal altındaki ərazilərdəki

vəziyyət barədə qətnamə layihəsini müzakirəyə çıxarıb. Layihənin səsvermədən keçməsi şanslarının kifayət qədər yüksək olmasını nəzərə alan Ermənistan işgal altındaki Azərbaycan ərazilərindəki vəziyyəti araşdırmaq üçün **ATƏT-in Minsk Qrupu tərəfindən daha geniş mandata malik Sahə Qiymətləndirmə Missiyasının** bu ərazilərə səfər etməsinə razılıq verib. Minsk Qrupunun həmin il yaradılmış Sahə Qiymətləndirmə Missiyası Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işgal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində həmin ərazilərdə olub. **İkinci beynəlxalq missiya da məskunlaşdırma siyasetinin davam etdiyini təsdiqləyib**

Sahə Qiymətləndirmə Missiyası bir daha Azərbaycanın işgal olunmuş ərazilərdə ermənilərin məskunlaşdırılma siyasetinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlayıb. Əyani qiymətləndirmə və yerli əhali tərəfindən verilmiş məlumatlara əsasən, Azərbaycanın işgal olunmuş yeddi rayonunda qanunsuz şəkildə məskunlaşmış ermənilərin sayı Missiya tərəfindən təqribən 14 min nəfər göstərilib. Bu köckünlərin bir hissəsi bərpa edilən və ya yenidən inşa edilmiş evlərdə yaşayır.

Ermənistanın “yerləşdirmə üzrə dövlət proqramı”.

İşgal ərazilərinə əhali yerləşdirilməsi fəaliyyətləri

Bəli, Ermənistanda belə program qəbul edilmişdir. Onu inkar etmək mümkün deyildir, çünki bununla bağlı təqdim edəcəyimiz materillar bu inkari mümkünzsız edir. Erməni dilində olan bir sıra yayın orqanlarında bunlar yer almışdır. Ermənilər Azərbaycan torpaqlarında işgalin bütün forma və üsullarından istifadə edərək öz təcavüzkar niyyətini həyata keçirməkdədir. Ermənistan Respublikası və Dağlıq Qarabağ üçün strateji əhəmiyyət kəsb edən məsələlərdən biri miqrasiya siyaseti və

repatriasiyanım həyata keçirilməsidir. Müharibədən sonrakı mərhələdə qondarma “Dağlıq Qarabağ Respublikasına” (DQR) ailələr köçürülrək iqtisadi baxımdan kasib və ucqar bölgələrdə doldurmaq üçün cəhd etməlidir.

Araşdırımlar gösrəmişdir ki, **Kashatağ (Laçın)** 1990-cı illərin ikinci yarısından etibarən məskunlaşmaya meylli bir bölgə olmuşdur. Ermənilərin hazırladığı nəzərinizə çatdırduğumuz bu sənəddə deyilir ki, “**burada görünməmiş əhali artımı hiss edilmiş, yüksək səviyyədə nəzarət, miqrasiya siyasəti yürüdülmüşdür. Bu yanaşmanın ən dəyərli təcrübəsi ilə üzləşməmək üçün pessimist yanaşma işığında ən effektiv strategiyaların analizi (üstünlük təşkil edən tendensiyaların təhlil edilməsi) çox vacibdir**”.

Göründüyü kimi, bunun üçün hətta istiqamətlər müəyyən edilmişdir. Həm də bu ermənilərin “**bu ərazilərə əhali köçürülmür**” yalanını ifşa edir. Bu sənəddə daha sonra deyilir: (*Onun tərcüməsini təqdim edirik*)

“Bu istiqamətdə aşağıdakı məsələlər qaldırılmalıdır:

- regionlara ailələrin köçürülməsi və iqtisadi mexanizmlərin işləməsi üçün əsas faktorlar hansılardır?
- köçürülməyə yardım edəcək, onun qalıcılığını təmin edə biləcək güclü tədqiq sahələri hansılardır?
- köçürülmə prosesində ən çox istifadə olunan ki, rabitə rejimləri hansılardır?

Bu sualların cavablarını aşağıdakı prinsiplərlə verə bilərik.

- köçürülməyə o amillər töhfə verə bilər ki, insanları buranın qalıcılığına inandıra biləsən.
- prinsiplər və mexanizmləri müəyyən edilməlidir.
- İnsan və sosial kapital köçürülmə prosesinə tətbiq edilməlidir
- Artsaxa (1994-cü ildən sonra) adamların köçürülməsi digər rayon və qəsəbələrdə model, təcrübə kimi istifadə edilməlidir.

A. Köçürülmə strategiyası.

Ermənistən üçün və Qarabağın “təhlükəsizliyi” üçün iki rayona köçürülmə strateji əhəmiyyət daşıyır. Laçın (Kaşatağ) və Kelbecer

(Karvacar). Buna erməni diasporu da çox əhəmiyyət verir və bu işə yardımlarını edir. Bumunla əlaqədar hazırlanan sənəddə (onu bir ermənicə mənbədən əldə edə bildik) deyilir:

Köçürülmənin İlk addımları səhv'lərlə müşaiyyət olunub, qərar qəbul edənlərin (icma liderləri, fəalları, könüllüləri və başqaları) yanlışları olmuşdur və bu səhv'lərin nəticəsində bir çox köçküñ var ki, buranı tərkedib. Hərtərəfli strategiya və fəaliyyət istiqamətlərinin olmaması köçürülmə programının əhəmiyyətli bir hissəsi həyata keçməyib. Köçürülmə idarəsi tərəfindən bu günə qədər rayonlarında idarəcilik hərtərəfli köçürmə strategiyasını müəyyən edən sənəd olmasına baxçmayıaraq ona əməl edilməmişdir. Hökumət və onun rəhbərliyi sərəncamında olanlara nəzarəti yaxşı şəkildə həyata keçirə bilməmişlər.

Bir çox suallar cavabsız qalır. Məsələn, ünvanlı köçürülmədə qüsurlar var, köçürülmə zamanı keçmiş yaşayış yerindən maksimum dəstək almaq lazımdır ki, immigrat qrupların məhdud resursları yaxşılaşdırılsın, bu cür proqramların müstəqilliyini təmin etmək qəsəbələrdə, sonuncu yaşayış yerində hər həyata keçirilməlidir. Bəzi yerlərdə köçürülmə strategiyanın olmaması belə riskləri minimuma endirmək üçün gələcəkdə yaşayış üçün seçim qarşısında qoya bilər. Bəzi hallarda, kortəbii hərəkət edən həddindən artıq yerləşdirilməyə gətirib çıxardır və bu problemlər yaradır, fəaliyyət planını yaşayış yerinə və prioritətlərə görə müəyyən etmək lazımdır. Müvafiq yerlərin ayrılması bu programı inkişaf etdirmək üçün lazımdır:

B. İnfrastrukturun tam qurulması

Kaşatağ bölgəsinə köçürülmə prosesinin uğurla təmin edilməsi üçün zəruri ilkin şərtlərdən biri əhalisi burada insanların artım təmin etməkdir, bunun üçün zəruri həyat şəraitin olmasına mane olacaq problemlərin aradan qaldırılmasıdır. Ən yaxşı vəziyyət, iqtisadi cəhətdən ən sərfəli və səmərəli üsul insan resurslarıdır. Ayrı-ayrı şəxslər investisiya qoymaqda maraqlı deyillər, buna görə də disporun yardımına və erməni fondlarının yardımlarını cəlb etmək lazımdır.

C. Qiymətləndirmə meyarları, köçürülməsi məqsədi

Ekspertlərköçürmə strategiyasının məqsədlərinin qiymətləndirilməsi üçün aydın meyarların lazım olduğunu diqqət çəkmişlər bəzi ekspertlərin qənaətinə görə, meyarlardan biri öz-özünü təmin etməkdir (belə yaşayış şəraiti yerli region öz qaynaqlarına və onun potensialına söykənəcək və inkişafı imkan verəcək): bu meyar bəlkə də ən iddialıdır, çünki faktiki olaraq heç bir icmada bu deyilənləri tam təmin etmək mümkün deyildi.

D. Təbii artım və ya immigrasiyanın stimullaşdırılması

Köçürülmə strategiya yerli əhalinin təbii artımını təşviq edilməsi ilə aparılmalıdır və yeni immigrantları cəlb etmək, ortaya çıxan suala ağlabatan cavab olmalıdır: əsas məqsəd immigrasiyanın təşkili olub, onun əhəmiyyətli bir amil kimi ortaya qoynulması olmalıdır, ərazilərdən tam potensialla istifadə edilməli. təbii artım rejimi yeni sakinləri cəlb edilməsi üçün çox vacibdir,

E. Köçürülməyə mütəxəssislərin cəlb edilməsi və təhlükəsizlik

Köçürülmə vətənpərvər akt elan olunmalı, onun cəlbediciliyinin mahiyyətcə həmin qruplar üçün təqdimati məhdudlaşmamalıdır, iqtisadi və ya sosial müavinət verilməlidir, köçürülmə strategiyası "sosial paket"lə- mənzillərin verilməsi, torpaq sahələrinin ayrılmışı ilə müşaiyət olunmalıdır. Köçürülmə imkanlarına xüsusi diqqət yetirmək lazımdır ki, yeni sakinləri iqtisadi rifahı inandırma biləsan. Sosial müavinət tələbləri dərhal yerinə yetirilməlidir digər bir çox amillər qeyd edilməlidir. Gözəl təbiət və müləyim iqlim, heyvandarlıq üçün əlverişli şərait, siyasi sabitlik, təhsil və gənclərin hər qrupunun ehtiyaclarını nəzərə alaraq mənzillərin böllişdirilməsi və b. yaxşı həyat tərzi və müstəqil həyat, ümidverici fəaliyyət kimi təqdim olunmalıdır. iqtisadi sabitlik və təhlükəsizlik zəmanətləri köçürülmədə əhəmiyyətli amil ola bilər.

Daha sonra,

-Biznes, investisiya təşviqi,

-Diaspor, beynəlxalq təşkilatlar və fondlar ilə əməkdaşlıq edərək investisiyanın cəlb edilməsinə nail olmaq. Köçürülmə zonalarının sosial və mədəni inkişafı ,

-Televiziya ilə bu gələn ailələrin yaxşı həyat tərzini işıqlandırmaq

-Turizm, xüsusilə eko-turizmin inkişafı ,

-Gəlməmişdən əvvəl köçürürlən insanlara maliyyə yardımı,

-kreditlər verilməsi (xüsusilə mal-qara) immigranstlar üçün müsbət signal ola bilər,

-yeni qaydalar tətbiq etmək ,

-evlərə marağı əhəmiyyətli dərəcədə artırmaq üçün mediadan istifadə informasiya yayılması,

-Yerli əhalinin istirahət yerləri.

-Investisiya mühitinin qorunması,

-Sosial-iqtisadi vəziyyəti,

-Immigrant gözləntilərini aydınlaşdırmaq ,

(bəzən dövlət dəstəyi gözləmələri hətta iqtisadi köçürülmə prosesinin arzuolunmaz sosial nəticələri ilə yanaşı, sosial təhlükəsizlik proqramları asılı həssas qrupların sosial-iqtisadi vəziyyətin formallaşmasında dövlət və vətəndaşlar arasında əlaqələri əhəmiyyətli dərəcədə zədələyə bilər və sosial (evlərinin təmiri üçün, misal üçün) investisiya və ictimai dəstək verilməməsi bu ailələri soyuda bilər).

Tikinti materialları və digər materiallar bolluğu yaratmaq, (Respondentlərin fikrincə, tikinti materialları, lakin evlərin yenidən qurulması probleminin əhəmiyyətini demək olar ki, heç bir baxılması üçün yüksək tələbat, mağazalar heç bir var bəzi kəndlərində açıq dövlət müdaxilə olmalıdır, və kiçik kreditlərin verilməsi vasitəsilə mümkün edir).

İnşaat mağazalar, marketlər, apteklər yaradılması,

Mal-qaranın alınması üçün kredit prosesinin yaxşılaşdırılması.

Kənd təsərrüfatı kreditləri üçün şəraitinin yaxşılaşdırılması, (Respondentlərin fikrincə, kreditlərin şərtlərinə kənd təsərrüfatı

(ödəmə ekvivalenti ilə verilmiş kənd təsərrüfatı kreditləri bir il üçündür, lakin bu daha yaxşı planlaşdırılı bilər)

Regional və iqlim şəraiti ilə bağlı kənd təsərrüfatı kreditləri.

Uzunmüddətli kənd təsərrüfatı investisiyalarının verilməsi ilə köçürülməyə təşviq.

Köçürülmənin təşviqi, güzəştlər və s. əhatə edir. Göründüyü kimi hər şey bu ərazilərə əhali yerləşdirilməsinə yönəldilmişdir. Ermənilər buna nə dərəcədə nail olurlar? Araşdirmalarda görünəcəkdir.

Əhali yerləşdirilməsi ilə əlaqədar verilən “qərarlar” və onun icrası

Ermənilərin “əhali yerləşdirilməsi ilə bağlı dövlət səviyyəsində heç bir qərar yoxdur” fikri də bir erməni yalanıdır. Bu da sübutlar...

Araşdirmalarımız zamanı bəlli oldu ki, belə qərarlar 1995-ci ildən bəri qəbul olunub. İşgal olunmuş Azərbaycan ərazilərini talayıb məhv etmək siyasetindən burada əhali yerləşdirmə siyasetinə qədər uzun bir yol keçilmişdir. Dağlıq Qarabağa və xüsusən işgal olunmuş Azərbaycan rayonlarına köşürmə, əhali yerləşdirmə ilə bağlı Ermənistanın siyasi-analitik mərkəzlərində hazırlanmış analitik təhlil materiallarına diqqət etsək buna necə əhəmiyyət verildiyinin şahidi olarıq. “Mitq” (Fikir) Araşdırma Mərkəzinin hazırladığı bu materiala diqqət edək. Həmin qərarın adı belədir:

“Artsaxın azad olunmuş ərazilərinə əhali yerləşdirmə ilə bağlı “Artsax Respublikası” “hökumətinin” qərarı.

Bu qərarla əlaqədar bir materialda deyilir ki, “Kaşatağ rayon əhali yerləşdirmə şöbəsinin rəisi Robert Matevosyanə görə yeni sakinlər üçün evlər tikilmir, bu əvvəllər Karvacar rayonunda da belə olmuşdu, azərbaycanlılardan boşalmış və yaşanməyi vəziyyətdə olan evlər var, bunları isə mütəxəssislər üçün ayıırıq, bəzi ailələrə isə inşaat materialları ayrılır, müvəqqəti

evlərdə məskunlaşanları da evlə təmin etməyi bizim şöbə öz üzərinə götürür. Həddi buluğa çatan gənclərin qeydiyyata alınmasından sonra onlara da mənzil ev ayırmaq işini DQR rəhbərliyi öz üzərinə götürüb. Bunlara yardım məqsədi ilə ailə başçısına 20000 min dram, digər ailə üzvlərinin hərəsinə 5000 dram birdəfəlik yardım edilir, ailə üzvlərinin sayından asılı olaraq hər ailəyə 10 il müddətinə 0,5 %-la 160000-320000 kredit verilir, bundan əlavə yol xərci kimi 15000 dram verilir. Bundan əlavə aylıq 1200 dram həcmində elektrik pulu da verilir (“Yeni yerlərə yerləşən sakinlərin istifadə etdikləri elektrik və ya yanacaq xərcləri üçün maliyyə yardımı ayrılmazı barədə Dağlıq Qarabağ Respublikası” hökumətinin qərarı, 19 fevral, 2007, N65) Bu rəsmi yardımdır. Qeyri-rəsmi olaraq yardımlar isə bundan bir neçə dəfə çoxdur. Son 1-2 ildə “Kaşatağ” Xeyriyyə Fondunun yardımları olduqca çoxdur, xüsusən Suriyadan gələn erməni ailələrinin nəqliyyat xərclərindən başlayaraq yemə-içmə ərzaq təminatına qədər hər şeyi onlar üçün fond təmin edir, hökumət onlar üçün xüsusi şərait yaradır və gəlişlərini dəstəkləyir.

Göründüyü kimi, belə qərarlardan biri də adını çəkdiyimiz 19 fevral, 2007-ci il tarixli 65 nömrəli “Yeni yerlərə yerləşən sakinlərin istifadə etdikləri elektrik və ya yanacaq xərcləri üçün maliyyə yardımı ayrılmazı barədə Dağlıq Qarabağ Respublikası” hökumətinin qərarıdır.

Digər bir qərarsa “DQR ərazisində yenidən yerləşmiş ailələrə ayrılmış güzəştlər haqqında” “DQR Hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarıdır.



Bir erməni araşdırmasında deyilir ki, "Köçürülmə məsəlesi həzər zaman gündəmdə olan məsələdir. Dağlıq Qarabağ və Ermənistanla bitişik olan Laçın və Kəlbəcərdə miqrasiya və repatriasiya siyasetin həyata keçirilməsinin qarşısının alınması ilə yanaşı "Dağlıq Qarabağ Respublikası" (DQR) Ermənistan Respublikası və Dağlıq Qarabağ üçün strateji əhəmiyyət kəsb edən yerlərdə post-mühafizə məntəqələri yaradılmış və onlar buraya gəlib gedən ailə və şəxsləri kontrol altına alır və birbaşa onlarla təmasa girir, onlarda milli duyğuları oyadaraq burada yaşamağa həvəsləndirir. Köçürülmə iqtisadi baxımdan kasib və ucqar bölgələrdə yaşayanlar üçün uyğun bir variatdır və iqtisadi stimullarla buraya cəlb edilməsi qərara alınmışdır. Bu istiqamətdə təbliğat on şəhər və kənd icmaları arasında bölüşdürülmüşdür. Köçürmə siyaseti tövsiyələrlə həyata keçirilə bilməz. "DQR" rəhbərliyi xüsusi plan tutmuşdur. Araşdırmanın uğuru göz qabağındadır. Bu təbliğat nəticəsində Kaşatağ (Laçın) rayonuna gözlənildiyindən daha çox əhali yerləşdirilmişdir. 90-ci illərin ikinci yarısından etibarən görünməmiş əhali artımı müşahidə olunmuşdur. Bu yanaşma ən dəyərli təcrübə Kaşatağ təcrübəsidir. Ermənistan mühacirətdə olanların üstünlük təşkil etməsi tendensiyaları təhlil edərək bu qənaətə gəlmək mümkündür ki, miqrasiya üçün yüksək səviyyədə nəzarət və

pessimist yanaşma işığında ən effektiv strategiyaların tətbiqi əhəmiyyətli bir iş ola bilər.

Ermənistan mənbələrində, erməni rəsmilərinin açıqlamalarında da işgal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı təsdiqləyən faktlara müntəzəm rast gəlinir. Məsələn, 2012-ci ilin aprelində Ermənistanın "Panarmenian" agentliyi qondarma Dağlıq Qarabağ "hökumətinin" üzvü Narine Astçatryana istinadən xəbər yayıb ki, son beş ildə Azərbaycanın işgal altında olan ərazilərinə 600-dən çox erməni ailəsi köçürüлüb. Həmin ailələrin əksəriyyətinin qoşunların təmas xətti yaxınlığında məskunlaşdırıldığı bildirilib.

Təkcə 2010-cu ildə Azərbaycanın işgal altındaki Laçın rayonu ərazisində 199 erməni ailəsi (616 nəfər) məskunlaşdırılıb. 2011-ci ilin ilk aylarında isə Laçında daha 50 ailə yerləşdirilib. 2011-ci ilin sonuna qədər isə ümumilikdə Laçın rayonu ərazisində 300 ailənin məskunlaşdırılması planlaşdırılırdı. Dağlıq Qarabağdakı qanunsuz rejimin rəsmiləri deyiblər ki, bu əraziyə köçürünlərə və daimi məskunlaşmağa razılıq verənlərə güzəştli kreditlər ayrılır, onlar tikinti materialları, həmçinin köçmə və əmlakın daşınması üçün nəqliyyat vasitələri ilə təchiz olunur. Livanda fəaliyyət göstərən «Artsax» fondu tərəfindən Laçında məskunlaşdırılmış erməni ailələrindən hər birinə kənd təsərrüfatı yaratmaq üçün 2700 ABŞ dolları məbləğində güzəştli kredit verilib. Erməni diasporunun yerləşdirməyə yardımçıları

Erməni dilində efirə çıxan "Azadlıq" (Azadlıyun) radiosunun bir programında Karvacar və Kaşatağ əhalini necə yerləşdirmədən danışılır (Əməkçi Əlahəngül Əliyevi vətənə qaytmaq üçün 24 uşaq tələbə, 2012). Bəlli olur ki, Ermənilər Azərbaycana aid ərazilərə -Kashatağ ə Karvaçara əhalinin yenidən köçürülməsi və bu ərazilərin bərpası üçün xüsusi proqrama malikdirlər.

Deyilir ki, Karvaçar və Kashatağın yenidən qurulması və Ermənistan və Artsax arasında olan bu bölgələrin 5 milyon kvadrat kilometrində yalnız 12-13 min insanın məskunlaşması razi sala bilməz.

Dağlıq Qarabağda yaşayan 50-dən çox ailələr üçün "Artsax" fondu və Artsakh Roots Investment şirkəti livanlı erməni iş

adamları ilə birlikdə buraya gələrək ailələri ziyarət etmişlər. Onlar burada məskunlaşanlar üçün kənd təsərrüfatını inkişaf etdirməyi hədəfləyən iqtisadi imkanlardan danışaraq onlara kənd təsərrüfatı, heyvandarlıq və arıcılıq üçün pul ayırdıqlarını bildirmişlər, uzunmüddətli kreditlərlə o məqsədi daşıyır ki, ailələr arxayın olsunlar ki, onlar bu örgütlər tərəfindən təminat altına alınacaq, onların bu torpaqlarda qalıb yaşamaları üçün hər şey ediləcək.

Ermənilər bu ərazilərə əhali yerləşdirmənin uzunmüddətli strateji hədəflərini müəyyən etmiş və onları, necə deyərlər, hətta qərara da bağlamışlar. Bu qərarların yerinə yetirilməsi ilə bağlı ermənicə mətbuatda, elektron kütləvi informasiya vasitələrində təhlillər aparılmış, qənaətlər bildirilmişdir. Onlar araşdırıb ortaya qoya bilmışlər ki, bu işi görmək üçün aşağıdakı problemlər ortaya çıxa bilər.

Regionun gəlisməsində və iqtisadiyyatın fonunda köçün əsas səbəbləri hansılardır?

- köçürülməni təmin edə biləcək tədqiq sahələri hansılardır?
- köçürülmə prosesində ən çox istifadə olunan rabitə resursları necə həll olunacaq?
- köçürülmədə uğurlu töhfə hesab olunacaq dəyərlər, prinsiplər və mexanizmlər hansılardır?
- insan resursları və sosial təminat və kapital köçürülmə prosesinə necə tətbiq olunacaq?
- Artsaxa 90-larda köçürülmə digər rayon və kəndlərə əhali yerləşdirilməsində model, təcrübə kimi.

Digər məsələlər də qarşıya çıxarkən “düşmənin” xəbər tutmaması üçün mətbuata çıxarılması uyğun hesab edilmir, göstərişlər əsasən şifahi verilir. İcma üzvləri ilə köçürürlən ailələrlə söhbətlər tədqiqat aparılan məsələnin öyrənilməsi, tətbiqi, miqrasiyaya təsiri baxımından fəal rol alanların müəyyənləşdirilməsinin əhəmiyyəti vardır. Bunun üçün əsas motivasiya müəyyən sənədlərin köçürülmə zamanı hazırlanmasıdır. Bu işdə təşkilat, tarixlər, nəşrlər və ictimai məlumat materialları, rəsmi sənədlər və elmi təhlil, ekspertlərin müsahibələri, araşdırmalar, fərziyyələr və yenidən yoxlama planlı şəkildə aparılmalıdır.



Kəlbəcərdə əhali yerləşdirilməsi hansı məqsədi gürür?



Birmənali şəkildə demək olar ki, Kəlbəcər Ermənistanla Dağlıq Qarabağ arasında olan əsas keçid olduğuna görə Ermənilər buranı əldən vermək istəmirlər və buraya əhalisi yerləşdirməklə gələcəkdə bu əhalinin hüquqlarını bəhanə edərək buraları boşaltmaq istəməyəcəklər. Əsas siyaset budur.

Bu mənada Kəlbəcəri ermənilər "tarixi Ermənistan"ın içərisinə daxil ediblər. "Karvacar" adlandırdıqları ("Kar"-ermənicə daş, "vacar" isə satmaq deməkdir) bu qədim türk məskəninin guya yalnız "son 100-150 il ermənisiz qaldığını" iddia edərək buraya əhalisi məskunlaşmasına xüsusi əhəmiyyət verirlər.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Ermənilər bu rayonu işğal edəndən sonar burada toponimlərin adını dəyişdirməyə başladılar. Kəlbəcər şəhərinin özünü heç bir anlamı olmayan Karvacar (ermənicə kar- daş, vacar- satmaq) adlandırmışlar.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalasması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrən isə İslamin yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən

böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhalisi min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işğalından sonra 3205 sayılı iclasda BMT Təhlükəsizlik Şurası 822 sayılı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılması başlanılıb. Göründüyü kimi Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə ermənilərin yerləşdirilməsi davam etdirilir. Danışqlar zamanı Dağlıq Qarabağın kənarındaki rayonların geri verilməsi belə, ermənilərin gündəmini məşğul etmir. Hətta bu məsələlər danışqlar predmeti kimi ortaya çıxarkən milliyətçi təşkilatlar hakimiyyətə təzyiqlər göstərirler ki, həmin ərazilrin Azərbaycana verilməsindən səhbət gedə bilməz. "Yerkrapa", "Sərdarabad" kimi təşkilatlar dərhal hədələrlə ortaya atılır. "Ərəb baharı" Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırma prosesini sürətləndirib. Yaxın Şərqə baş verən iqtisadlardan sonra bu proses pik həddinə çatıb. Suriya və digər ölkələrdən buraya gotirilib məskunlaşan ailələr var. Ermənilərin Kəlbəcərin məskunlaşması ilə ilgili çəkib yaydıqları bu video yuxarıda deyilənlərin bariz nümunəsidir. Ermənilərin çəkib yaydıqları bir videoda ermənilərin Kəlbəcərdə necə məkunlaşdıqları, onların qədim Azərbaycan torpaqlarını necə öz adlarına çıxdıqları görüntülənir. Kəlbəcərin ən hündür yerində dayanıb bu yerlərin ermənilərə aid ərazilər olduğunu qələmə verən erməni gənci özü də xaricdən buraya könüllü yaşamağa gələnlərdəndir. "Karvacar" adlandırdığı ("Kar"-ermənicə daş, "vacar" isə satmaq deməkdir) bu qədim türk məskəninin guya yalnız son 100-150 il ermənisiz qaldığını və nəhayət, öz sahibinə qovuşduğunu həyasızcasına iddia edən erməni gənci

burada yerləşdirmə planının istədikləri kimi getmediyindən narahıdır. Deyir ki, keçmiş hakimiyyət yanlış olaraq buraları dağıdıb talamaq siyaseti yürütmüşdü, bu o demək idi ki, nə zamansa buranın Azərbaycana təhvil veriləcəyi anlaşılırdı. Amma 1998-ci ildə "azad olunmuş" 7 rayonun hamısına ermənilər gətirilərək, onları burada yerləşdirmək bir qərara bağlandı və Kananyanın dediklərindən belə çıxır ki, ondan sonra buraya əhalı gəlib yaşamağa başladı. İndi Kəlbəcərin **122 kəndindən 15-16-da məskunlaşma gedir**. 2007-ci ildən "DQR" "prezidenti" Bako Saakyan və onun separatçı komandası keçmiş rəhbərlərdən fərqli olaraq erməni milli maraqlarının ifadəçisi kimi çıxış edirlər. Kəlbəcər şəhərinin aşağı hissəsində videodan da göründüyü kimi, əhalı yerləşdirilib və onlar burada yaşamaqdadır, evlərin bir çoxu bərpa olunub. Bu evlərdə həm buranı özünə məskən seçənlər, həm də buraya çalışmağa gölənlər yaşayırlar. Onun sözündən anlaşılır ki, 2005-ci ildə burada mənzil tikilməsi dayandırılmışdır. İndi isə bu işə yenidən başlanılıb. Gəlmə erməni Aleksandr Kananyanın sözündən belə çıxır ki, ermənilər bu torpaqları heç vaxt Azərbaycana verməyəcəklər və bunda israrlıdır. Murovdan Araz çayına qədər ermənilərin məskunlaşduğu yüzlərə kənd-qəsəbə var. Kəlbəcər və Laçın rayonları faktiki olaraq Qarabağ ərazicə Ermənistana bağlayıb. Təbliğ olunan siyaset budur. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Suriyadan qaçqın düşənlərin bir çoxunun məhz bu aralıq ərazidə yerləşdirilməsi də göstərir ki, həmin torpaqlar könüllü surətdə boşaldılmayacaq. Adışəkilən videoada deyilir ki, məskunlaşdırıldıqları Azərbaycan ərazilərində doğulan erməni uşaqları buranı öz vətənləri sayır və onlar özləri buranın ən etibarlı müdafiəçilərdir. Deyilir ki, bu işi ermənilər davam etdirməlidir. Göründüyü kimi Dağlıq Qarabağ və işgal olunmuş digər ərazilərimizdə ermənilərin yerləşdirilməsi davam etdirilir. Danışıqlar zamanı Dağlıq Qarabağın kənarındaki rayonların geri verilməsi belə, ermənilərin gündəmini məşğul etmir. Hətta bu məsələlər danışıqlar predmeti kimi ortaya çıxarkən milliyətçi təşkilatlar hakimiyyətə təzyiqlər göstərirlər ki, həmin ərazilrin Azərbaycana verilməsindən səhbət gedə bilməz. "Yerkrapa", "Sərdarabad" kimi təşkilatlar dərhal hədələrlə ortaya atılır. "Sərdarabad" hərəkatının rəhbəri, keçmiş terrorçular Alex Yeniqomşyan, Jirayr Sefilyan və millət vəkili Zaruhi Postanç yan birgə bəyanat verərək Artsax Respublikasının Dağlıq Qarabağ münaqişesinin həlli prosesində "azad edilmiş" torpaqların heç bir vəchlə Azərbaycana qaytarılmayacağını önsürmüslər. Qarabağın Aranı da Dağlıq hissəsi də ermənilərində, bu millətin etnik vətən biridir. 70 ildə Azərbaycan ləzgilər, tatlar, talişlər, ermənilər, udinlə, və s. bölgədə yaşayan yerli xalqların assimiliyasını həyata

keçirmək üçün cəhd etmişdir. "Madrid prinsipləri" əslində 1921-ci ildə yaşananları yenidən həyata geçirirmək üçün edilən bir fəaliyyətdir, Azərbaycanda ermənilərə qarşı soyqırım həyata keçirmək üçün cəhddir. Biz bütün ermənilərə müraciət edirik ki, erməni soyqırımı davam edə bilər, indi Artsax və işğaldan azad olunmuş ərazilərdə də baş verən qarşılarda, Ermənistən və erməni xalqını üzləşdiyi problemlər təhlükəli nəticələ verə bilər. Onlar bu ərazilərin Azərbaycana qaytarılmaması üçün erməni xalqını yenidən silaha sarılmağa səsləmişlər. Bu o deməkdir ki, işgal olunmuş bu ərazilər elə də asanlıqla azad edilməyəcək. Kəlbəcər isə heç vaxt Dağlı Qarabağın ərazisi, Dağlıq Qarabağ'a daxil olan rayon deyil. 1993-cü ildə işgal edilən Kəlbəcərin Dağlı Qarabağı ərazisi olmadığı BMT-də də təsdiqlənib və məhz Kəlbəcərin işgalından sonra BMT Təhlükəsizlik Şurası Ermənistən ordusunun Azərbaycan torpağını işgal faktını təsdiqləyərək, işgalçılardan zəbt etdikləri ərazidə qeyd-şərtsiz çıxmazı barədə növbəti qətnamə qəbul edib.



Kəlbəcərin mərkəzindən bir görünüş



Kəlbəcər Riko Rivera şəhəri (ABŞ, Kaliforniya) ilə "qardaş" olub



Azərbaycanın işgal altındaki Kəlbəcər və ABŞ-in Kaliforniya statindakı Piko Rivera şəhərləri qardaşlaşdır. Amerikanın Milli Erməni

Komitəsinə (ANKA) istinadən məlumatına görə, bu barədə Piko Rivera şəhər şurası qərar qəbul edib. Qətnamədə şura üzvləri Dağlıq Qarabağ münaqişəsi qurbanlarını yad ediblər. Sənəddə Kəlbəcər və qondarma "Dağlıq Qarabağ Respublikası" sakinlərinin fəlakət qarşısında sadıqlik və qətiyyət nümayiş etdirdikləri vurgulanıb. Səsvermədən sonra Şura üzvləri qətnaməni qəbul etməkdən qurur duyduqlarını bildiriblər. Onlar bu sənədə şəhər rəhbərlikləri ilə erməni icmaları arasında davamlı əməkdaşlıq kimi yanaşdıqlarını bildiriblər. Qətnaməni ANKA rəsmiləri də alqışlayıblar...

Kəlbəcərdə qanunsuz arxeoloji

qazıntıların məqsədi nədir? Erməniləşdirilmiş 200 abidə

Dağlıq Qarabağdakı qondarma rejim artıq 8 ildir ki, işgal altındaki Kəlbəcər rayonu ərazisində maddi-mədəni abidələri aşkarlanması və sənədləşdirilməsi - daha dorusu erməniləşdirilməsi ilə bağlı program həyata keçirir. Qondarma rejimin "turizm və tarixi abidələrin qorunması üzrə idarəsi"nin rəhbəri Sergey Şahverdyan yerlijurnalistlərə açıqlamasında deyib ki, illər ərzində Kəlbəcər ərazisində 200-dən artıq tarixi abidə aşkarlanıb. Bu abidələr tunc dövründən tutmuş orta əsrlərə kimi olan müxtəlif dövrləri əhatə edir. Onların arasında kilsələr, qəbir daşları, qalalar və yaşayış məskənləri üstünlük təşkil edir. Şahverdyanın sözlərinə görə, artıq sənədləşdirilmiş abidələr yerli hökumət tərəfindən qorunur. Ümumilikdə isə onun məlumatına görə, Dağlıq Qarabağ ərazisində 4 mindən artıq tarixi abidə qeydiyyata alınıb.

Qarabağ erməniləri isə iddia edirlər ki, aşkar olunmuş abidələr bu torpaqlarda tarixən erməni yaşayış məskənlərinin mövcud olduğunu sübut edir.



İş o yerə çatıb ki, Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi layihəsinin reallaşması üçün lotereya oynanılır". Bu barədə separatçı Dağlıq Qarabağ rejimin "baş nazırı" Ara Harutyunyan bildirib. Onun sözlərinə görə Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi perspektiv planda nəzərdə tutulub. Lakin


qondarma qurumun "hökumət başçısı" layihənin reallaşması üçün külli miqdarda vəsait lazımlığını da etiraf edib. A.Harutyunyan proyektin 30 milyon drama (təxminən 12 milyon dollar) reallaşacağını söyləyib. "Pulu yığmaq üçün bizim tərəfimizdən lotereya oynanılır.Biz erməni ailələrinin məskunlaşma prosesini

sürətləndirməliyik. Hazırda Kaşatağ rayonunda (Laçında) 10 min ailə yaşayır". A. Harutyunyan Dağlıq Qarabağa bitişik bəzi rayonlara kütləvi şəkildə əhalinin yerləşdirilməsi ilə bağlı prosesin davam etdirildiyini bəyan edib. Qeyd edək ki, Azərbaycanın işğal altında olan bölgələrində qanunsuz olaraq erməni ailələri

məskunlaşdırılır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra isə bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ və ona bitişik rayonlara məskunlaşdırılması intensiv hal alıb. Son məlumatlara görə 3 ildə 3 mindən çox Suriyadan gələn erməni Qarabağda yerləşdirilib. Bu həm də erməni lobbisi həm də "Tufenkyan" və "Kaşataq" xeyriyyə fondlarının maliyyə dəstəyi ilə reallaşır ("Modern.az")

Ermənilər Laçın və Kəlbəcər rayonlarının ərazicə Ermənistana bütövləşdirilməsinə çalışırlar. Bəllidir ki, "Ermənilərin Laçın və Kəlbəcərlə bağlı xüsusi planları var. Və onlar bu bölgələri sülh danışıqları ilə də Azərbaycana vermək fikirləri yoxdur. Laçın və Kəlbəcər Dağlıq Qarabağ və Ermənistana ərazi cəhətdən bütövləşdirir. Belə bir fikir olmasaydı "ac Ermənistən" Vardenisdən Kəlbəcərə milyonlar töküb yol çəkməzdı".

GEĞARKUNİK(GÖYÇƏ) - KƏLBƏCƏR MAGİSTRAL YOLU NƏYƏ XİDMƏT EDƏCƏK



"Hayastan" ümumerməni fondu 1992-ci ildə təsis edilib. Fondun əsas vəzifəsi Ermənistanda və Dağlıq Qarabağda "ümummilliyətli layihələrin" həyata keçirilməsi və infrastrukturun inkişaf etdirilməsidir. Ermənistən prezidentinin sədrlik etdiyi "Hayastan" fondunun

qəyyumlar şurasına dünya erməni diasporunun nüfuzlu nümayəndələri daxildir.

Fondun iyirmi illik fəaliyyəti sayəsində ümumi uzunluğu 476 kilometr yollar, 517 kilometr su kəmərləri, 144 kilometr qaz kəməri, 70 kilometr elektrik xətlər salınıb.

Bundan başqa, 334 məktəb və uşaq bağçası, 424 yaşayış binası, 70 tibb müəssisələri, 53 idman və mədəniyyət mərkəzləri yenidən tikilib və abadlaşdırıldı bildirilir.

Ötən il telemarafon nəticəsində toplanan təxminən 21,4 milyon dollar Dağlıq Qarabağın kənd rayonlarında icma mərkəzləri tikilib və suriyalı ermənilərə yardım göstərilmişdir.

“Hayastan” fondunun 20-illik fəaliyyəti ərzində təxminən 236 milyon dollar məbləğində proqramlar həyata keçirilib. Onlardan biri də 30 milyonluq Vardenis - Kəlbəcər - Xankəndi magistral yoludur. O 2015-də istifadəyə veriləcək.

“Azadlıq” radiosunun erməni xidməti (“Azatutyun”) Vardenisdən Kəlbəcərə yol layihəsi ilə bağlı videosüjet hazırlayıb, Süjetdə yolu ermənilər və Dağlıq Qarabağ üçün strateji əhəmiyyətindən bəhs edilərək göstərilir ki, indiyə qədər bu ərazilərdən Ermənistanın ən yaxın rayonuna getmək üçün azı 6 saat vaxt tələb olunurdu. Yeni yolu çəkilməsindən sonra isə bu müddət cəmi yarım saat təşkil edəcək.

Kəlbəcəri Ermənistanın indiki Geqarkunik rayonu, qədim Azərbaycan torpaqları olan Göycə mahalı ilə birləşdirmək üçün çəkilən yola vəsaitlər erməni iş adamları tərəfindən ayrıldığı bildirilir. Qeyd olunur ki, gələcəkdə bu layihəyə “dövlət vəsaitləri” də cəlb ediləcək. Bu yol Xankəndi-Şuşa-Laçın-Gorus yolundan 150 kilometr qısa olacaq, Qeyd edək ki, Dağlıq Qarabağın Ermənistanla əlaqəsi hazırda ancaq uzunluğu 400 kilometrdən çox olan Xankəndi-Şuşa-Laçın-Gorus yolu vasitəsilə təmin edilir. Qarabağın işğalından sonra ermənilər bu yolu diasporun pulları hesabına xeyli yüksək səviyyədə yenidən qurdular. Lakin elə ermənilər özləri də etiraf edirlər ki, qış aylarında bu yolda da hərəkət çətinləşir. Bəzi hallarda qar uçqunları nəticəsində yolu yüksək dağlıq ərazilərdən keçən hissəsi günlərlə bağlı qalır, tez-tez qatı duman

yolda hərəkəti çətinləşdirir. Dağlıq Qarabağın separatçı erməni rəhbərliyi bildirir ki, Kəlbəcər ərazisindən keçən yeni yol bölgənin Ermənistanla quru əlaqəsini dəfələrlə qısaladacaq. Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri” Ara Harutyunyan yoluñ əhəmiyyəti haqda bunları deyir: “Biz Kəlbəcər rayonunun inkişafı planı baxımından bu yolu tikintisinə böyük əhəmiyyət veririk. Yol işə düşəndən sonra biz təkcə Gorus-Stepanakert yolundan asılı olmayıacaq. İqtisadi planda bu yol rayonun inkişafı üçün mühüm stimul olacaq. Həmçinin yol bizim dağ-mədən sənayemizin inkişafı planlarının sürətləndirilməsi baxımından da əhəmiyyət daşıyacaq”. Sərvətləri talayaib daşımaq asanlaşacaq. Kəlbəcər Azərbaycanın füsunkar təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, həm də zəngin yeraltı ehtiyatlara, o cümlədən bir neçə növ qiymətli metal ehtiyatlarına malikdir. İşğaldan sonra Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112.5 ton və istismar olunan Söyüdü (Zod) qızıl yatağı, qiymətləndirilmiş ehtiyatları 13 tondan çox olan Ağdüzüdağ və Tuxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 (Ağyataq, Levçay və Şorbulaq) civə yatağı və qiymətləndirilmiş ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, qiymətləndirilmiş ehtiyatları 10941 min m³ olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 4473 min m³ olan və yüngül beton doldurucusu kimi istifadə edilən Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2.2 mln. m³ olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min m³ olan Çəpli qum-çınqlı qarışıq yatağı, gözəl dekorativliyə malik 4 mərmər on ikisi (ehtiyatları 1756 ton), 2 nefritoid (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian yatağı, ehtiyatları 1067 min m³ olan 1 listvenit yatağı qalıb. Ermənilər neçə ildir Ermənistan istiqamətindən Kəlbəcərin qızıl yataqlarını qazaraq sərvətlərimizin bir qismini talamağa nail olublar. Lakin əsas yataqlara çıxış əldə etmək üçün infrastruktur yox idi və Kəlbəcəri Ermənistanla birləşdirən yoluñ çəkilməsi bu infrastrukturu yaradacaq.

Bu sadəcə yol deyil, işgal altında olan Kəlbəcər rayonunun birləşfəlik əldən getməsi təhlükəsini yaradır və rəsmi Bakı, ölkə ictimaiyyəti ermənilərin bu fəaliyyətinə qarşı geniş beynəlxalq kampaniya başlatmalı idi. Məsələ ondadır ki, yoluñ tikintisi bir neçə

yöndən Azərbaycanın işgal altındaki ərazilərini geri qaytarmaq ümidi lərinə zərbə vurur. Qarabağ mühəribəsinin gedişindən yaxşı məlumdur ki, Ermənistən Kəlbəcər və Ağdərə istiqamətindəki işgalçı qüvvələrinin təchizatını təmin etmək üçün əsasən vertolyotlardan istifadə edirdi. Çünkü qış aylarında quru yolu keçilməz və təhlükəli olurdu. İşgalçi qoşunlara silah-sursat daşıyan vertolyotlar isə tez-tez Azərbaycan ordusunu tərəfindən vurulub salındı. Görünür, Ermənistən və onun işgalçılıq siyasetinə dəstək verən himayəciləri Azərbaycanın hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin sərəncamında müasir texnikanın olduğunu nəzərə alaraq mühəribənin yenidən başlayacağı təqdirdə Kəlbəcər-Ağdərə istiqamətində qoşunlara təchizat dəstəyini təmin etməyin kifayət qədər çətinləşəcəyini dərk edirlər.

Ermənistən yeni yolu istifadəyə verməklə strateji əhəmiyyətli Kəlbəcər rayonunda qanunsuz məskunlaşmanı sürətləndirmək üçün ciddi imkan qazanacaq. "Artsax Tv"-nin hazırladığı bir videosüjetdən də görünür ki, Kəlbəcərdə tikilməkdə olan yolin üzərində olan yaşayış məntəqələri xarabalıqlara çevrilib, bununla belə kəndlərdə ermənilərin yaşadıqları, yarıdağıdılmış evlərdə məskunlaşdırılan ailələrin olduğu görünür. Bu onu göstərir ki, ermənilər strateji əhəmiyyətli rayonu boşaltmaq istəmir.

Kəlbəcərdə qanunsuz məskunlaşmanı genişləndirmək Ermənistənə ona görə lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışqlarında bu rayonun boşaldılmasına dair razılaşmadan qaćmaq üçün yeni imkanlar əldə etsin. Azərbaycan torpaqlarında möhkəmlənmək istəyən işgalçılar isə Kəlbəcərin qaytarılmasına razılıq verməyə meyilli deyillər. Yeni yoluń çəkilişi də onların "Karvaçar" adı verdikləri bu torpaqları əldə saxlamaq planlarından xəbər verir.


Məskunlaşma bu siyasetin davamıdır, həmin planın gerçəkləşməsində ermənilər Suriyadakı gərginlikdən məharətlə yararlanırlar. Sabah deyə biərlər ki, biz bu addımı atmağa məcbur qaldıq. Suriyadan gələn əhalini buraya yerləşdirməkdən ayrı çarəmiz yoxdu. "Ermənilərin imkanı olsa, Ermənistəni boşaldıb buraya yerləşdirirler. Ancaq əhalisi az olduğundan istəyi baş tutmur. Suriyada baş verən məlum olaylar başlayarkən Ermənistən Parlamentində oradan gələn ermənilərin işgal altındaki Azərbaycan torpaqlarında

yerləşdirilməsini yaxşı bir fürsət olaraq dəyərləndirənlər oldu. Amma ona qarşı gedənlər də olmuşdu. Özəlliklə milliyətçi kəsim deyirdi ki, Suriyada erməni diasporunu itirmək olmaz. Ermənistənən siyaseti bu oldu ki, gələnləri yerləşdirsinlər, "boş" Ermənistəna deyil, Qarabağa və işgal olunan Azərbaycan ərazilərinə."

Qeyd edək ki, Suriyadan Ermənistəna geri gələnlərə məqsədli şəkildə bu Ermənistanda yaşamları üçün yaxşı şərait yaradılmadı. Səbəb onların Qarabağda məskunlaşmasına nail olmaq idi. Təbii ki, Suriya və digər yerlərdə yaxşı şəraiti olanlar burada əbədi yaşaya bilməzler. Bunu ermənilər yaxçı bilirlər, amma onlara bu məsələnin siyasi tərəfi maraqlandırır.

"Gələnlərin bir çoxu müvəqqəti qaldıqlarını deyirlər. Qarabağ "rəhbərləri" müxtəlif üsullarla buraya adam gətirib yerləşdirməklə məlum siyasetlərini yürüdürlər. Kəlbəcərlə bağlı perspektiv yoxdur əslində, gündəlik həyata keçirilən plan var. Şəhərin aşağı hissəsində hər çür şərait yaradılıb. Yaşayanlar var. Məktəb, bağça var, digər sosial yaşıntılar üçün imkanlar yaradılıb".

Xatırladaq ki, A. Harutyunyan Laçın və Kəlbəcər rayonlarında erməni ailələrinin köçürülməsinə tələb olunan vəsaiti toplamaq üçün lotereya oyunu keçirəcəklərini deyib. Ermənilər buraya vəsait cəlb etmək üçün min oyundan çıxırlar. Qarabağda suriyalı ermənilərə dəstək üçün xüsusi qrup formalasdırılıb; köçməyə tərəddüd edən erməni ailələrə Kəlbəcərin qızıl yatağının gəlirlərindən pay vəd edilir...



ATƏT nədən demoqrafik vəziyyətin dəyişməsini “müşahidə etməyib”.

Ermənilər Kəlbəcər və Laçında süni məskunlaşma gündəlik erməni mətbuatında, TV və radiolarda işıqlandırılır. Ermənilər bunu heç gizlətmirlər də..



Bütün bunlar çox ciddi fakt olduğu halda ATƏT-i Minsk Qrupunun həmsədləri Laçın və Kəlbəcərdə Bu barədə həmsədlərin bölgəyə

növbəti səfərinə dair ATƏT-in saytında yerləşdirilən məlumatda deyilir. ATƏT-in Minsk Qrupu həmsədlərinin bölgəyə səfərində məqsəd onların mandatına uyğun olaraq, Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub. Bu rayonlara baş çəkdikdən sonra həmsədlər yerli infrastrukturun yaxşılaşdığını görüb'lər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər. Daha öncə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Suriyadan köçmüş ermənilərin yerləşdirilməsi məsələsini araşdırmaq üçün həmsədlərin bölgəyə səfər etmələri ilə bağlı məktub göndərmişdi. **Onlar gəldilər və gedib heç nə müşahidə etmədilər... Biz isə onların nəzərinə bunları çatdırmağı uyğun görürük.**

YENİDƏNYERLƏŞDİRİMƏNİN

(ermənicə Վերաբնակեցում).

MİQYASI: məqalə, videogörüntü və fotolar

Ermənilər torpaqlarımızda etdikləri cinayətləri, qanunsuz əhali yerləşdirilməsini belə adlandırırlar. Bu ifadə o deməkdir ki, burada vaxtilə ermənilər yaşamışlar, indi isə onlar yenidən yerləşdirilir. Deyirlər ki, bu ərazilər yalnız 100-150 il ermənisiz qalmışdır. Ani Mar karyan adlı birisinin bloqu demək olar ki bu məsələyə həsr olunmuşdur. O v bloquna qoyduğu yazıda idia edir ki, bu ərazilər heç zaman Azərbaycana verilə bilməz, çünki buralar erməni torpaqlarıdır və onlar azad edilmişdir. Yerləşmənin necə getdiyi ilə əlaqədar Laçın (Kaşatağ) rayon yerləşmə komisyon başçısı Robert Matevosyanla müsahibə aparır.

Bir müsahibədən:

Sual:- Kaşatağda əhalinin daha çox yerləşməsi üçün nələr edilməlidir. Hansı addımlar alınmalıdır?

Cavab:- Mənə müraciət edənlərə deyirəm ki, kəndi sevirmi? Vətəni necə? Onu qorumağı bacaracaqmı? Digər məsələlər asandı. Mövcud mənzil fondundan yer ayırıb veririk, əlbəttə mühacirlərdən kim ev tikmək istəyirsə özü kömək edirik, əlbəttə ki, tikinti materialları veririk. “Kaşatağ” Fondunun maliyyə yardımçıları ilə istənilər adamı burda yerləşdirmə imkanımız vardır.

Bunu Laçına əhali yerləşmə idarəsinin başçısı deyir Laçın rayonunun adı dəyişdirilərək Kaşatağ rayonu qoyulmuşdur. Laçın şəhəri isə isə Berdzor (ermənicə Qaladərəsi anlamını verir) adlandırılır.




Laçında kilsə də inşa edilib. Dağlıq Qarabağda erməni keşişə bunu sorduq. Dedi ki naya lazımdır, bura ki, geri verilməsi nəzərdə tutulan Azərbaycan torpaqlarıdır? Dedi ki, erməni xalqı ilk xristianlardan biri olaraq çox dindardır. Gecə- gündüz ibadət edirlər. Onlar ibadətsiz dura bilməzlər. Burada da xüsusi programla işləyirlər.



Hayastan Fondumun inşa etdiyi evlər





Bu fotolar Həkəri (ermənicə Haqarı) kəndində çəkilib. Göründüyü kimi burada insanlar yaşamaqdalar. Burada məktəb də vardır. 1998-ci ildən açılıb, 2002-də yenidən təmir edilib. Təmir işinə yardımı «Erməni Təhsil Fondu» aparıb. Məktəbdə 18 şagird var, 17 müəllim çalışır. Bu şəkillər ermənilərin Berdzor adlandırdıqları Laçın şəhərində çəkilib.



Lacında yeni binaların inşa edilməsi göstərir ki, erməni əhalisi burada müvəqqəti deyil. Onlar bu torpaqları verməmək üçün burada möhkəmlənməyə çalışırlar.






Laçın koridoru. Erməni Diasporunun yardımı ilə Dağlıq Qarabağı Ermənistana bağlayan buy olla hər gün minlərlə yad ölkə maşınları Azərbaycanın işğal edilmiş ərazilərinə sərbəst şəkildə girib çıxırlar.



Laçında məskunlaşan Livandan gəlmış erməni ailəsinə inək də vermişlər



Laçın Tufekyan fondunun Laçında tikdiyi evler. Buranı "İki Ermənistanın" ortaq şəhəri adlandırırlar



Zəngilan. Adını "Qovsaqan" adlandırırlar. İmkan tapıb burada bir erməni abidəsi də ucaldıblar. Keçən il Livandan 57 nəfər iş adamı Qarabağa gəlib yerində araşdırırlar aparmışdilar ki, buraya ermənilərin köçürülməsində hansı çətinliklər var. Qənaət bu olmuşdur ki, heç bir çətinlik yoxdur. Yalnız Azərbaycanla problemi ermənilərin xeyrinə həll etmək üçün vaxt lazımdır. Onlar Murovdan Araz çayına qədər əhali məskunlaşması ilə əlaqədar

Erməni diasporunun programını hazırlamışlar . Mərkəzi ofisi Kiprda yerləşən ARİ (Artsakh Roots Investment) 600 nəfər ailənin bütün ehtiyaclarını ödəyərək onları Laçınə yerləşdirmə işini başa çatdırmışdır.

Qanunsuz Məskunlaşma... danışıqlar prosesində ermənilərin üstün arqumenti ola bilərmi?

Ermənilər düşünürlər ki, bu ərazilərə əhali yerləşdirməklə danışıqlar zamanı onların haqqının olmasını irəli sürməklə nəyə nail ola bilər. Onlara heç bir beynəlxalq nəzarət olmadıqından onlar bu qanunsuz məskunlaşmanı özləri bildikləri kimi aparmaqdalar. Kəlbəcərin işğalından sonra 3205 sayılı iclasda BMT-nin Təhlükəsizlik Şurası 822 sayılı Qətnamə qəbul edib. Qətnamədə bütün işgalçi qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qəçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. Göründüyü kimi Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə ermənilərin yerləşdirilməsi davam etdirilir. Danışıqlar zamanı Dağlıq Qarabağın kənarındaki rayonların geri verilməsi belə, ermənilərin gündəmini məşğul etmir. Hətta bu məsələlər danışıqlar predmeti kimi ortaya çıxarkən milliyətçi təşkilatlar hakimiyyətə təzyiqlər göstərirler ki, həmin ərazilrin Azərbaycana verilməsindən söhbət gedə bilməz. “Ərəb baharı” Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşdırma prosesini sürətləndirib. Yaxın Şərqə baş verən iqtisəslardan sonra bu proses pik həddinə çatıb. Suriya və digər ölkələrdən buraya gətirilib məskunlaşan ailələr var. Ermənilərin Kəlbəcərin məskunlaşması ilə ilgili çəkib yaydıqları bu

video yuxarıda deyilənlərin bariz nümunəsidir. Ermənilərin çəkib yaydıqları bir videoda <http://www.youtube.com/> Qafar Çaxmaqlının Modern.az-a şərh) ermənilərin Kəlbəcərdə necə məkunlaşdıqları, onların qədim Azərbaycan torpaqlarını necə öz adlarına çıxdıqları görüntülənir. Kəlbəcərin ən hündür yerində dayanıb bu yerlərin ermənilərə aid qədim ərazilər olduğunu qələmə verən erməni gənci özü də xaricdən buraya könüllü yaşamağa gələnlərdəndir. "Karvacar" adlandırdığı ("Kar"-ermənicə daş, "vacar" isə satmaq deməkdir) bu qədim türk məskəninin guya yalnız son 100-150 il ermənisiz qaldığını və nəhayət, öz sahibinə qovuşduğunu həyasızcasına iddia edən erməni gənci burada yerləşdirmə planının istədikləri kimi getmədiyindən narazıdır. Deyir ki, keçmiş hakimiyyət yanlış olaraq buraları dağıdır talamaq siyaseti yürütmüşdü, bu o demək idi ki, nə zamansa buranın Azərbaycana təhvil veriləcəyi düşünülürdü. Amma 1998-ci ildə "azad olunmuş" 7 rayonun hamısına ermənilər gətirilərək, onları burada yerləşdirmək bir qərara bağlandı və bu diaspor uşağı Kananyanın dediklərindən belə çıxır ki, yalnız münasibət dəyişəndən sonra buraya əhali gəlib yaşamağa başladı. Təbliğati iş öz bəhrəsini verdi. Onun dediklərindən belə anlaşılır ki, indi artıq Kəlbəcərin 122 kəndindən 15-16-da məskunlaşma aktiv gedir. Deyir ki, 2007-ci ildən "DQR" "prezidenti" olan Bako Saakyan və onun separatçı komandası keçmiş rəhbərlərdən fərqli olaraq erməni milli maraqlarının ifadəçisi kimi çıxış edirlər. Çəkilən videodan da göründüyü kimi, Kəlbəcər şəhərinin aşağı hissəsində əhali yerləşdirilib və onlar burada yaşamaqdadır, evlərin bir çoxu bərpa olunub. Anlaşıllır ki, bu evlərdə həm buranı özünə məskən seçənlər, həm də buraya çalışmağa gələnlər, hərbiçilər yaşayırlar. Onun sözündən anlaşılır ki, 2005-ci ildə burada mənzil tikilməsi dayandırılmışdı. İndi isə bu işə yenidən başlanılıb. Bu gəlmə erməni Aleksandr Kananyanın sözündən belə çıxır ki, ermənilər bu torpaqları heç vaxt Azərbaycana verməyəcəklər və bunda israrlıdırlar. Deyir ki, artıq Murovdan Araz çayına qədər ermənilərin məskunlaşlığı yüzlərlə kənd-qəsəbə var. Kəlbəcər və Laçın rayonları faktiki olaraq Qarabağı ərazicə Ermənistana bağlayıb. Hər gün Ermənistən TV-lərində təbliğ olunan siyaset budur. Erməni diasporu da bu işə yardımlarını əsirgəmir. Suriyadan qəçqın düşənlərin bir

çoxunun məhz bu aralıq ərazidə yerləşdirilməsi də göstərir ki, həmin torpaqlar könüllü surətdə boşaldılmayacaq. Adışəkilən videoda deyilir ki, məskunlaşdırıldıqları Azərbaycan ərazilərində doğulan erməni uşaqları buranı öz vətənləri sayır və onlar özləri buranın ən etibarlı müdafiəçilərdir. Deyilir ki, bu işi ermənilər davam etdirməlidir. Göründüyü kimi, Dağlıq Qarabağ və işgal olunmuş digər ərazilərimizdə ermənilərin yerləşdirilməsi davam etdirilir. Danışıqlar zamanı Dağlıq Qarabağın kənarındaki rayonların geri verilməsi belə, ermənilərin gündəmini məşğul etmir. Hətta bu məsələlər danışıqlar predmeti kimi ortaya çıxarkən milliyətçi təşkilatlar hakimiyyətə təzyiqlər göstərirler ki, həmin ərazilrin Azərbaycana verilməsindən səhbət gedə bilməz. "Yerkrapa", "Sərdarabad" kimi təşkilatlar dərhal hədələrlə ortaya atılır. Ermənilər "azad edilmiş" ərazilərin danışığı predmeti olmasını isteyirlər, yəni Azərbaycanın işgal olunmuş 7 rayonunun yeddisinin də danışıqlar zamanı masa üstünə yatırılmasını isteyirlər. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri" Mais Mailyan bir müsahibəsində hətta bunun ayrıca danışığı predmeti olacağına işarə vurur. Buraya əhali yerləşdirilməsinə də haqq qazandırır. Deyir ki, İsrail də İordan çayının qərb sahilinə əhali yerləşdirərkən danışıqlarda üstünlük əldə etmək istəmişdi. İndi qondarma qurum da buralara əhali yerləşdirərək bu məsələyə ayrıca baxılmasına çalışır. Amma eyni zamanda boynuna alır ki, bu yerləşmə o qədər də effekt verməmişdir. Əsas etibarı ilə Kəlbəcər və Laçında məskunlaşma getmişdir. Amma gərək bu iş Ağdam Füzuli istiqamətində və Ağdərənin şimalından Araz çayına doğru aparılmalıdır. Orada ermənilər daha çox möhkəmlənməli idilər. Bu keçmiş hakimiyyətin səhvi idi. İndi bu yanlışlıq düzəldilir. "DQR" "işgaldən azad edilmiş" ərazilərin ilk növbədə Azərbaycanla danışıqlarda erməni tərəfinin arqumentlərini gücləndirəcək. Qəsəbələrin inşa edilməsi bununla əlaqədardır. Burada yeni layihələri başlamaq üçün, yeni infrastruktur yaratmaq üçün, rəbitə marşrutları qurmaq üçün bu rayonlarsız keçinmək olmaz. Məsələn, Martakertə bir qaz kəməri çəkiləcək, o Ağdam rayonundan keçməlidir.

Suriya erməniləri işgal ərazilərində

2012-ci ildə Suriyadaki münaqişə ilə bağlı bu ölkəni tərk edən ermənilərin işgal atındakı Azərbaycan ərazilərində məskunlaşdırılmasına dair fəal kampaniya başlayıb. Həm Ermənistanda, həm də separatçı qurumda. Ermənistən Nazirlər Kabinetinə bu məsələni müzakirə etmək üçün xüsusi qapalı iclas keçirib. 2012-ci ilin avqust ayının sonlarına olan məlumatlarına əsasən artıq işgal altındaki Laçın rayonuna 15, Kəlbəcər rayonuna isə 1 suriyalı erməni ailəsi yerləşdirilib. Bunlar ilk Suriyalı ermənilər olublar. İndi bunların sayı artıb.

Qanunsuz məskunlaşdırmanın təkcə Dağlıq Qarabağın inzibati hüdudları ilə məhdudlaşmayıb işgal altındaki ətraf rayonları da əhatə etməsi Ermənistən bu ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasetini bir daha göstərir. Ermənilərin u ərazilərə min bir oyunla əhali cəlbi, vədləri bəzən "suya düşür" "Aravot" qəzetiñin bir materialında deyilir ki,

"Suriya erməniləri işgal altındaki Azərbaycan torpaqlarında yerləşməkdən imtina ediblər. Ermənistən vətəndaş mühəribəsi ilə əlaqədar Suriyadan qaçqın düşmüş ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsini təklifini irəli sürmiş, bu təklif Azərbaycan tərəfindən etirazla qarşılanmışdı.

"80 minlik erməni diasporu Əsədi dəstəklədiyi üçün təhlükədədir, onların bir qismi Azərbaycanın işgal altındaki ərazilərinə köçürülə bilər".

Suriyada münaqişə başlanan gündən bu fikir mətbatda yer almışdı. Deyilirdi ki, Ermənistən Azərbaycanın işgal altındaki ərazilərinə yeni erməni köyü təşkil edə bilər. Ermənistən KİV-lərində yer alan məlumatlara əsasən, hazırlı-

Suriyadan ölkəyə erməni köyü
77



başlayıb və hökumət onların bir hissəsinin Qarabağda yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. Ermənistanın diaspor naziri Quranş Akopyan deyib ki, hökumətin Suriyanı tərk edən ermənilərin yerləşdirilməsi ilə bağlı hazırda xüsusi programı yoxdur. Ancaq tarixi vətənlərinə qayıtmaq istəyən hər kəsə hökumət kömək göstərməyə hazırlıdır. Akopyan Suriyadan köçən ermənilərin Ermənistanla yanaşı Qarabağda da yerləşdirilə biləcəyini deyib. Lakin o bildirib ki, hazırda suriyalı ermənilərin Ermənistana kütləvi axını müşahidə olunmur. “Mən məşgulluq xidmətinə, sosial təminat nazirliyinə və digər strukturlara müraciət etmişəm ki, onlar vətənə dönen insanlara mümkün köməyi göstərsinlər” deyə, Akopyan bildirib. Bildirilir ki, hazırda Suriyada 80 minə qədər erməni yaşayır, onların 50-60 mini Hələb şəhərində, qalanları Latakya, Kesabə və Əl-Qamışlıdadır. Qeyd edək ki, Ermənistan müxalifətinin lideri və eks-prezident Levon Ter-Petrosyan da əslən Suriyanın Hələb şəhərindəndir. Erməni mənbələrində bildirildiyinə görə, Suriya erməniləri həyatları üçün ciddi təhlükə hiss edirlər. Çünkü döyüşlər onların yaşadıqları şəhərlərə yaxınlaşır, digər tərəfdən, erməni icması Bəşər Əsədə dəstək verdiyi üçün üsyancıların hədəfinə çevrilir. İndi Suriyada ermənilərə nifrat yaranıb və onları küçədə görəndə söyür, döyür və oğurlayırlar. Bugünlərdə Suriyadan Ermənistana köçən Corc adlı erməni deyir ki, Hələbdə yaşayan ermənilər küçəyə çıxmaga qorxur. Lakin o deyib ki, çoxları Livan üzərində Avropaya qaçmağa çalışır, çünkü bilirlər ki, Ermənistanda iş tapıb dolanmaq mümkün deyil. Corc onunla birlikdə daha bir neçə gənc erməninin Hələbdən Ermənistana gəldiğini deyib. Ancaq bildirib ki, onlar iş tapa bilməsələr Livana gedəcəklər. Erməni mətbəti isə yazır ki, Suriyadan gələn ermənilərin Ermənistana uyğunlaşması dil baxımından da çətindir. Çünkü onlar şərqi erməni dialektində danışırlar və dillərini başa düşmək çətindir. Bildirilir ki, Suriya ermənilərinin dillərini Qarabağ erməniləri daha asan başa düşür, ona görə də qaçqın axını güclənsə onu Qarabağa yönəltmək lazımdır. Ancaq Suriya ermənilərini Qarabağda məskunlaşdırmaq Ermənistan üçün çətin vəzifədir. Çünkü onları işlə təmin etmək lazımlı gələcək. Qarabağda isə əhalinin əksəriyyəti onsuz da işsizdir, yaxud müvəqqəti qazanc hesabına yaşayır.

Bu barədə separatçı rejimin “rəsmi nümayəndəsi” David Babayan deyib ki, “Bununla belə, müraciət olarsa, soydaşlarımıza məskunlaşma üçün hər cür yardım etməyə hazırlıq”, - deyə o bildirib. Qeyd edək ki, zaman-zaman Ermənistan hakimiyyəti separatçı quruma xaricdə yaşayan erməniləri köçürməyə cəhd edib. Ancaq bölgədə müharibə ehtimalının yüksək olması xaricdəki ermənilərin Qarabağa köçməsinə mane olub. Sonuncu dəfə Suriyada daxili müharibə qızışında Ermənistan hakimiyyəti müharibədən qaçan erməniləri Qarabağa köçürməyə cəhd etmişdi. Bununla da rəsmi İrəvan həm erməniləri Suriyadakı qırğınlardan xilas etmək, həm də Qarabağa yerləşdirməklə bölgədəki demoqrafik vəziyyəti öz xeyrinə nisbi də olsa dəyişməyə çalışırıdı. Doğrudan da Suriyadan son dövrlərdə xeyli sayıda erməni əsilli şəxs qaçaraq Ermənistana sığınıb. Ancaq görünündüyü kimi, qaçqın ermənilər Qarabağ kimi riskli bölgəyə yerləşmək istəməyiblər. Suriya ermənilərinin Azərbaycanın işgal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı erməni mətbuatında gedən məlumatlar rəsmi Bakı tərəfindən həmsədr ölkələrin nəzərinə çatdırılıb. Azərbaycan bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı Azərbaycan tərəfinin narahatçılığı ATƏT Minsk Qrupu həmsədr ölkələrinin sədrleri bilirlər. Bundan əvvəl də rəsmi İrəvanın Azərbaycanın işgal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma ilə bağlı bir sıra hallar müşahidə olunub. 2005-ci ildə ATƏT-in fakt araşdırıcı missiyası Azərbaycanın işgal olunmuş bölgələrinə səfər etmişdi. Missiyanın hesabatında azərbaycanlı qaçqın və məcburi köçkünlərin evlərinin dağidlaraq talan olunması, mili-mədəni irsimizin məhv edilməsi məsələsi xüsusi yer almışdı. Eyni zamanda həmin ərazilərdə ermənilərin qeyri-qanuni yerləşdirilməsi faktı yer alırdı. Həmsədr ölkələr bu faktı qeyd eləməkdən çəkinməmişdilər. Həmin ərazilərin işgal altında olması və bu ərazilərə ermənilərin qeyri-qanuni yerləşdirilməsi ilə bağlı planları davam edir. Beləliklə, Ermənistanın işgal altındaki Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişmək səyləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini daha da mürəkkəbləşdirir.




Suriya ermənilərinin Azərbaycanın işgal altında olan ərazilərinə qanunsuz yerləşdirilməsi davam edir. Bu dəfə iki erməni ailəsinə Qubadlı rayonunda mənzil verib. Bu mənzillər "Tufenkyan" və "Kaşataq" xeyriyyə fondlarının maliyyə dəstəyi ilə tikilib. Mənzillərin təhvil verilməsi zamanı çıxış edən "Tufenkyan" təşkilatının direktoru Andranik Qasparyan bildirib ki, belə tikintilər davam etdiriləcək. "Proses hələ tam başa çatmayıb. Biz daha 12 ev inşa etməyi planlaşdırırıq"-deyə A.Qasparyan bildirib.Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ermənilərin Azərbaycanın işgal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi geniş hal alıb. Suriya ermənilərinin daha çox Laçın və Zəngilanə yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığını görə, Dağlıq Qarabağda 3 mindən çox Suriya erməni məskunlaşdırılıb. Ermənistən tərəfi qondarma rejimin inkişafına təkan verəcəyi ümidi ilə Suriyadan köç prosesinin sürətləndirilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan dövləti isə dəfələrlə bu təxribata qarşı etiraz edib. İşgalçi Ermənistən Respublikası Azərbaycanın zəbt olunmuş ərazisində yaratdığı separatçı "Dağlıq Qarabağ Respublikası"nın qondarma "xəritəsində" işgal altındaki rayonlarımıza özlərinə məxsus "adlar" qoyublar. Bu arada


Suriya ermənilərini Azərbaycanın işgal rayonu ərazisində məskunlaşdırmaq ideyası da davam etdirilib.. Belə ki, hələ ötən il Ermənistanda Zəngilan ərazisində 100 minlik yeni şəhər salıb orada Suriyadan və digər Yaxın Şərqi ölkələrində ermənilərini məskunlaşdırmaq ideyası ortaya atılmışdı. İdeya müəllifləri bu şəhəri erməni diasporunun və iş adamlarının pulları hesabına saxlamaq istəyirdilər. İndi belə fikirlər var ki, Suriyadakı varlı erməniləri bu layihəyə cəlb etmək olar. Hazırda Zəngilan və Qubadlı rayonları ərazisində əsasən Yaxın Şərqi köçürüldən 1500-2000-ə qədər erməninin qanunsuz məskunlaşdırıldığı məlumdur. Bu faktı ATƏT-in işgal altındaki Azərbaycan ərazilərində müşahidələr aparmış missiyası da qeydə alıb. Qeyd edək ki, Suriya və digər Yaxın Şərqi ölkələrindən olan ermənilərin Qarabağın işgalində rolü məlumdur. 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllerində "Asala" erməni terror təşkilatının Yaxın Şərqi düşərgələrində təlim keçmiş erməni muzdluları diasporun dəstəyi ilə Qarabağa göndərilmişdi, onlar azərbaycanlı dinc əhaliyə qarşı xüsusi amansızlıqları ilə seçilirdilər.

ATƏT-in Minsk Grupunun həmsədrleri BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı ilə görüşdə Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsi haqqında məsələ qaldırıblar.Suriyada münaqışə başlayandan bəri Ermənistən mətbuatında Suriya ermənilərinin Azərbaycanın işgal olunmuş ərazilərində yerləşdirilməsi haqqında informasiyalar dərc olunur. Azərbaycan məsələ ilə bağlı narahatlığını ifadə edib. Amerikalı həmsədr deyir ki, onların əlində suriyalı ermənilərin Qarabağətrafi rayonlara yerləşdirilməsi faktı yoxdur.**Suriyadan gələn ermənilər Dağlıq Qarabağda və Laçın rayonunda yerləşdiriliirlər.** "Кавказский узел" saytı bildirir ki, hazırda Dağlıq Qarabağın 7 rayonunda 19 ailə, Xankəndində isə 1 ailə məskunlaşdırıb. Onların hamısına qaçqın statusu verilib və ermənilərin "Hayastan" fondu tərəfindən maliyyə yardımını alırlar. Laçın rayonunda məskunlaşmış 19 ailədən bir- neçəsi rayonun

Ağanus kəndində yerləşdiriliblər. Erməni rəsmilərinin verdiyi məlumata görə, bu ilin ilk yeddi ayında erməni mənşəli 3 min Suriya vətandaşı Ermənistana köç edib və onların hamisinin Dağlıq Qarabağda yerləşdirilməsi nəzərdə tutulur. Qeyd eləyək ki, Suriyadan köç etmiş erməni mənşəli suriyalıların işi ilə Ermənistən Diaspora Nazirliyinin xüsusi komissiyası məşğul olur. Burada məskunlaşacaq ailələr üçün xüsusi güzəstlər nəzərdə tutulub. Ermənistən hər zaman xaricdə yaşayan erməniləri işgal olunmuş Azərbaycan torpaqlarında yerləşdirmə prosesinə cəlb etməyə çalışıb. Azərbaycanın işgal altındakırazilərində daha bir qanunsuz məskunlaşma kampaniyasını həyata keçirməsi barədə gedən söhbətlər rəsmiləşmək üzrədir. Söhbət Ermənistən Suriyadan qaçan erməniləri Dağlıq Qarabağda, xüsusən ətraf rayonlarda yerləşdirilmə planından gedir.

Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi böyük bir təxribat planıdır, Ermənistən Azərbaycan torpaqlarını işgal etdiyini açıq şəkildə etiraf etməsidir. Bu günə qədər onlar bildirirdilər ki, Dağlıq Qarabağda guya icma müstəqil dövlət qurub, indi artıq etiraf edirlər ki, bunun hamisi Ermənistən fəaliyyətidir və Suriya ermənilərinin oraya köçürülməsi Ermənistən rəsmi siyasetidir.





Suriyali ermənilər işgal olunmuş Azərbaycan rayonlarında

Yezidi kürdlərin də Qarabağa köçü başlanıbilər

Ermənilər Azərbaycanın işgal ərazilərini əldə saxlamaq üçün "kurd kartından" da istifadə edir. Bir vaxtlar Laçın mərkəz olmaqla burada bir "Kurd Respublikası" da elan olunmuşdu. Vəkil Mustafayev adlı bir satqın da bu "Respublikanın" başına gətirilmişdi. Amma Azərbaycan kürdlərinin təpkisi ilə bu fitnəkarlıq baş tutmadı. İndi Ermənilər İraqda baş verən olaylarala bağlı burada yaşayan Yezidi kürdlərinin ağır durumundan öz məqsədləri üçün istifadə etmək istəyir. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu yana ermənilərin Azərbaycanın işgal altında olan Dağlıq Qarabağda yerləşdirilməsi geniş hal alıb. Suriya ermənilərinin daha çox Laçın və Zəngilanıa yerləşdirildiyi bildirilir.


Bu dəfə isə İraqdan qaçın düşmüş yezidlər Dağlıq Qarabağda yerləşdirilə bilərlər. Separatçı Dağlıq Qarabağ rejiminin mətbuat katibi David Babayan bununla bağlı bildirib. "Biz hesab edirik ki, baş

verənlər həm də erməni xalqına aiddir. Hazırda İraqda yezidi kürdlərə baş verənlər faciədir. Biz bunu başa düşürük və bu yaranı onlarla bölüşürük. Yezidlər həmişə bizimlə birgə olublar və onlarla baş verənlər qəcilməzdirlər. Ermənistanda olan yezidi kürdlər heç vaxt ölkənin problemlərinə biganə yanaşmayıblar və Qarabağ müharibəsində də fəal iştirak ediblər. Biz Qarabağ müharibəsinin veteranları olan yezidi kürdlərə fəxr edirik. Hazırda Dağlıq Qarabağda yezidi kürdlərin məskunlaşdırılması ilə bağlı konkret program yoxdur, amma Dağlıq Qarabağ hər zaman onları qəbul etməyə və öz ərazisində yer verməyə hazırlıdır". O, bir daha qeyd edib ki, İraq yezidilərinin Qarabağda yerləşdirilməsinə aid xüsusi plan yoxdur. Amma yaxın zamanda bununla bağlı program qəbul edilə bilər.

Xatırladaq ki, Ermənistən özündə də yezidi kürdlərinin sayı az deyil. Həmin kürdlər də Ermənistən rəhbərliyinin yezidilərə diqqət ayırmasını tələb edir. Yezidi kürdlər vaxtilə ermənilərlə bir sırada Qarabağda döyüdüklərini deyərək hökumətdən dəstək istəyirlər. Lakin Ermənistən özünün dilənci kökündə yaşaması hökumətə cəmi 50 min dollar yardım ayırmağa imkan vermişdi. Yezidi kürdlər isə etirazlarını davam etdirirlər. Sarkisyanın mətbuat katibi Armen Saqatelyan onu da bildirib ki, Ermənistən prezidenti XİN-ə və xaricdəki səfirliliklərə beynəlxalq arenada yezidi kürdlərə qarşı dayanmaq bilməyən zoraklıqlarla bağlı məsələni qaldırmağı da tapşırıb.


İndi isə gözlənir ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışan Ermənistən hakimiyyəti yezidilərin Qarabağa köçünü təşkil etsin. Yezidlər isə indiki şəraitdə Ermənistən hakimiyyətinin köməyilə Qarabağa getməyə maraq göstərə bilər. Yezidlərin özləri ənənəvi olaraq İraqın şimalı, Suriyanın şimal-qərbi və Türkiyənin cənub-şərqi boyunca kiçik təcrid olunmuş icmalarla yaşıyırlar. Adı indi dünyani lərzəyə salmaqdə olan İŞİD-in "şeytana sitaş etməkdə" günahlandırdığı yezidlər xilas olmaq üçün dağ aşırımları ilə ağlaşığmaz dərəcədə çətin yollarla Suriyaya keçib, oradan isə Peşxabar sərhəd-keçid məntəqəsindən keçməklə İraqın Ərbil şəhərinə çatıblar. Orada kurd rəsmiləri yezidlərə müvəqqəti sigınacaq verib, onları acliqdan xilas etmək üçün yemək paylayıb. Oradan isə Qarabağa gəlməyi planlaşdırırlar. Ermənistən bu işə yardım edəcəyini öhdəsinə götürür.

Ermənilərin Ağdamda "Tiqranakert" təxribatı və onun arxasında gizlənən niyyətlər



İş o yerə çatıb ki, ermənilər Qarabağın gözü olan Ağdam şəhərini və bu bölgəni də "erməni yurdu" adlandırmışa başlayıblar. Adını dəyişdirərək Aqna qoyduqları Ağdamda "erməni sür-sümüyü" axtarmağa başlayıblar. İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyanın Ağdamla bağlı fikrini oxuyarkən adamda belə bir sual doğur ki, görəsən bu xalqın tarixçilərinin hamisimi belə saxtakardır, yoxsa içərilərində obyektiv olani da var? Və yenə istəristəməz adamda haqlı bir sual da yatranır: Axı nədən bu vandallara belə imkan verildi ki, onlar gəlib bu torpaqlara yerləşdilər, kök atdılar, sonra sənin hər şeyinə göz dikdilər və buranı özlərinin tarixi vətəni elan etdilər? İndi də minillər boyu Türk yurdu olduğuna heç kəsin şübhə etmədiyi Qarabağın mərkəzi olan Ağdamda iddia ortaya qoyurlar. "Ermənistən "alimləri" indiki Ağdam ərazisində yerləşmiş tarixi **Gövürqala şəhərini "Tiqranakert" kimi tanıtdırırlar.** 2006-ci ildə ermənilər bir qrup dünya alimləri ilə birgə Ağdam rayonu ərazisində yerləşən və Qarabağ xanlarının yay imarəti olan Şahbulaq Qıflı saray

kompleksində qədim Tiqranakert (Tarixi Tiqranakert şəhəri Büyük Ermənistən paytaxtı olub və xarabalıqları hazırda Van şəhəri yaxınlığındadır) şəhərinin xarabalıqlarını tapmaq üçün qazıntılar




başladılar. Bu qazıntılar zamanı guya saray xarabalıqları arasından əldə edilən çoxlu sayıda xaçkarlar ortaya çıxarıldı. Bundan sonra müxtəlif ölkələrdən olan alimlər dərhal ekspedisiyanı tərk edərək qazıntıdan uzaqlaşdı. Çünkü burada da erməni hiyləsi üzə çıxmışdı. Ən savadsız tarixçiə belə bəllidir ki, Tiqranakert şəhərinin mövcud olduğu dövrə hələ xristianlıq yox idi.

Ağdamın daşını daş üstə qoymayan ermənilər indi ortaya bir "Tiqranakert məsələsi" atıblar. 2007-ci ildən başlayaraq Ağdam ərazisində yerləşən bu tarixi arxeolji məkanı qazmağa başlayıblar və 2006-ci ildən guya burada bir şəhərin qalıqlarını tapıblar, adı da Tikranakertdir. Qazıntılar zamanı məlum olmuşdur ki, bu tarixi tapıntılar qazıntılar erkən xristian liga aiddir, dini kompleksin bir parçasıdır, oyulmuş mağarada və onun yan- yörəsindəki hörgü divar xristian dinini andırır, 2007-ci ilin aprel ayında burada qazıntılar daha intensiv başlayıb və guya maddi çətinliklər səbəbiylə dayandırılıb. İndi yenidən Tiqranakert təxribatı işə düşüb. Ağdamın ərazisində olan bu tarixi

məkan indi qonşu Əskəranın inzibati-ərazisinə daxil edilib (<http://www.tigranakert.am>)

Bilə -bilə ki, dünya alımlarının rəyi budur ki, Azərbaycan ərazisində bu adda şəhər olmayıb". Məqsəd bəllidir. Ermənilər Dağlıq Qarabağ ərazisini işgal etdikdən bəri müxtəlif vasitələrə əl ataraq çalışırlar ki, bu işgala haqq qazandırsınlar.

Ona görə də bölgənin min illər yaşı olan tarixi abidələrini ya dağıdaraq izlərini silirlər, ya da özünükünləşdirirlər. Ermənistən silahlı münaqişlər gedən ərazidə qazıntı işlərinin aparılmamasına aid beynəlxalq Konvensiya protokulunu bu təşkilatın üzvü kimi, hələ 1954-cü ildə imzalasa da, hazırda işgal altında olan dünya tarixi üçün əhəmiyyətli Azıx mağarasında erməni izləri axtarmaqdə davam edir. Azərbaycanla siyasi və iqtisadi rəqabətdə uduzmuş Ermənistən hakimiyyəti tarixi saxtalaşdırmaqla nəsə əldə etmək niyyətlərindən əl çəkmir. İlk dəfə burada qazıntıların aparılması və "Artsax Tigranakertinin" tapılamsı məlumatını duyuran ekspedisiya rəhbəri Hamlet Petrosyanın özü də etiraf edir ki, bunu etmək ona görə lazımdır ki, işgal olunmuş bu ərazilər geri qaytarılmasın. Deyə bilə ki, bura da bizim tarixi vətənimizdir və onu azad etmişik. Ac Ermənistanda bu işin aparılmasına 30 milyon dram pul ayırdılar. Sonra Misirdə havadarlar taparaq buradakı İskəndəriyyə muzeyində təqdimat edilib, ona beynəlxalq rəng vermək üçün Misir-Ermənistən birgə ekspedisiyası yaradılıb. Sonra bunu daha geniş coğrafiyada yaymaq üçün Los-Ancelesda mətbuat konfransı keçirilib. Həmin zamanдан indiyədək bu təxribat davam edir. İşgal etdikləri digər ərazilərdə olduğu kimi burada da "erməni izi" axtarılması davam edir.





Misir və ABŞ-da “Tiqranakert”in tanıtımı


İşgal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işgal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri daşıdılar. Ağdam uğrunda gedən döyüslərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin eksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniliblər. Hazırda Ermənistan "Hərbi münaqışılər zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

Bu xəbər, yəni "Tiqranakertin tapılması" əslində ermənisayağı bir sensasiya olmalı idi ki, erməni arxeoloqları Dağlıq Qarabağın ürəyi sayılan Ağdam ərazisində qədim erməni yaşayış məskənləri tapmaq üçün arxeoloji qazıntılar aparıblar və nəticədə guya "qədim erməni şəhəri Tiqranakert"in qalıqlarını tapıblar. Hal-hazırda da bu saxta tapıntıni bütün dünyaya yaymaqla məşğuldurlar. Tiqranakert haradır? Belə bir məkan olmuşdurmu? Biz ermənilərin yolu ilə getmədən gerçəyi söyleşək, əlbəttə olmuşdur. Tarixi mənbələrə görə, mifik "Böyük Ermənistan" dövlətinin paytaxtlarından biridir "Tiqranakert" şəhəri. Şərqi Anadoluda, Van ərazisində yerləşib. Amma o zaman da bağımsız bir Erməni dövləti mövcud olmamışdır. Əvvəl Romalıların, sonra isə Bizansın tərkibində vassal görünümündə bir oluşum mövcud olmuşdur. Ermənilər iddia edirlər ki, Tiqranakert indiki Diyarbakır şəhəridir. Bu da yalan və saxta fikirdir. Ermənilərin bir çox alımları özləri isə bu yaxınlardək "Tiqranakert"in Yaxın Şərqdə, Mesopotamiyada yerləşdiyini bildirirdilər. Əgər ermənilərin "Tiqran Metsin torpaqları" Doğu və Güney Doğu Anadolunu əhatə edirdi isə nədən Tiqranakerti Ağdamda axtarırlar? Məlum xəstəlik səbəbindən. Hal-hazırda isə "Tiqranakert"in qalıqlarının Ağdam ərazisindən



tapılmasını demələri və bu ərazinin onlara aid olduğu iddiası ilə çıxış etmələri bir daha ermənilərin yalan danışdıqlarını sübut edir. Hətta, erməni tarixçilərindən də bu iddialarının əsassız olduğunu söyləyənlər vardır. Azərbaycan tarixçilərindən olan Kərəm Məmmədov deyir ki, tarixi mənbələrdə indiki Ağdamın adı maksimum dərəcədə "haylaşdırılsın" da, Musa Kalankaytuklunun "Ağvan (Aluank yox) tarixi" əsərində "Ağuen" şəklində işlənir. Faktiki olaraq indi Azərbaycan türkçəsində "ban" və "dam" eyni məna daşıyır. "Ağ ban" və "Ağ dam" toponimikası sadəcə sinonimdən başqa bir şey deyildir. Amma erməni tarixçi Minasyan deyir ki, Ağdamın əsil adı Akn-dır, özü də erməni məskənidir və yazdığı məqalədə də sübut etməyə çalışır ki, azərbaycanlılar (o bizi türk-tatar köçəri qəbilələri adlandırır) buraya gəlmədirler. "Şəhərin(Ağdamın)əsas əhalisini ermənilər təşkil edirdi, yalnız 19 əsrin sonlarında və 20 əsrin əvvəllərində burada türk-tatar qəbilələri yerləşdilər Sonra ermənilər buradan çıxarıldılar"(HayNews.am) İndi Akna yeniden erməni yurdudur. Onun sözündən belə çıxır ki, Ağdam vaxtilə erməni şəhəri olmuşdur. 1993-də ermənilər onu yenidən ermənilərə qaytarıldılar.

Ermənilər harada qazıntı aparırlar?



Qondarma Dağlıq Qarabağ Respublikasının turizm şöbəsi ilə Livanın Menagement Mix şirkəti arasında müqavilə imzalanıb. Şirkət uydurma "Tiqranakert" şəhərində arxeoloji qazıntılar aparmaqla yanaşı, şəhərin bərpası ilə də məşğul olacaq. Hafta.az-in əldə etdiyi məlumatda görə, bu barədə qondarma respublikanın paytaxtı Xankəndində keçrilən birifinqdə **Menagement Mix** şirkətinin prezidenti Raffi Semerdicyan məlumat verib. R.Semerdicyan bildirib ki: "Bizim şirkət ilin sonuna kimi layihə planlarını Dağlıq Qarabağ Respublikasının rəhbərliyinə təqdim edəcək. Bu ərazidə iki qrup işləyəcək onlar qədim Tiqranakert şəhərinin qurulması ilə məşğul olacaqlar. Burada əsas məqsəd yerli turistlərlə yanaşı, xarici turistləri və şirkətləri bu ərazilərə cəlb eləməkdir. Düşünürük ki, turistlərin böyük axını ilə birlikdə Tiqranakertin inkişafına əlavə investisiyalarda qoyulacaq".

Voytsex Pastuška:

"Tiqranakert" qazıntıları "arxeoloji deyil, siyasi qazıntılardır".

Kafkaz-uzel.ru saytı xəbər verir ki, Ermənistən Dövlət Universitetin ekspediysiə kafedrasının arxeoloqları yenidən Dağlıq Qarabağda mifik "Tiqranakert" şəhərinin qalıqlarını axtarmağa başlayıblar. Qeyd edək ki, ermənilər iddia edirlər ki, "Tiqranakert"in əsası bizim eramızdan əvvəl yaşamamış "erməni çar" II Tiqranın "hakimiyyəti" dövründə qoyulub. "Tiqranakert"in mifik sərhədləri isə Xankəndindən ta Ağdam ərazisinədək gedib çıxır.

Ermənilər qazıntılar zamanı tapdıqları qədim sikkələri, əşyaları və saxsı qabları belə öz adalarına çıxarmaqdan utanırlar.

Məsələn, bugünlərdə arxeoloqlar qazıntılar zamanı Bizans imperiyasına məxsus möhürlər tapıblar. Ekspediysiə qrupunun rəhbəri bu barədə danışarkən etiraf edib ki, tapılan möhürlər Bizans imperiyasına aiddir. Sonra dedikləri isə əsl erməni mahiyyətidir: "Tapılan möhür çox qədimdir. Üzərindəki yazılar onun pəhləvi möhürü olduğunu göstərir. Amma ola bilsin ki, bu möhürdəki erməni yazılarıdır". (Yeri gəlmışkən, erməni alımları hələ SSRİ dövründə Metsamorda "erməni heroqlifi" ilə yazılı olan və guya dünyada ilk

sikkə sayılan pulların təpiləsi barədə bütün dünyada hay-küy qaldırılmışdır. O zaman, yəni XX əsrin 70-ci illərində, akademik V.V.Piotrovski elə ermənilərin öz jurnalındaca (“İstoriko-filoloqîceskiy jurnal”) onları rüsvay etmiş, ərəb sikkələrini “özünüküləşdirən” erməni alımlarının iç üzünü açıb göstərmişdi).

Bu, özlərinə tarixçi deyən ermənilərin tarixə əsl baxışını göstərir. Xəyallarında qurduqları “dənizdən-dənizə olan dövlətləri” də məhz belə qurulub, tarixləri də belə “ola bilər ki...” eyhamları ilə yazılıb.

Xaricdəki erməni lobbisinin pulları ilə aparılan bu sərsəm arxeoloji qazıntılar məqsəd əslində təkcə yalançı tarix yaratmaq deyil, həm də ayrılan vəsaiti mənimseməkdir.

Qazıntılar rəhbərlik edən tarix elmləri namizədi Vardeqes Safaryanın açıqlaması da bunu sübut edir. Qondarma tarixçi deyib ki, guya “Tigranakert”in şimal hissəsinin qala divarlarının uzunluğu 500 metrə çatır. Safaryanın bundan sonra dedikləri erməni yalanının hansı həddə olduğunu göstərir: “Avropa üçün Troya nədir, ermənilər üçün Tigranakert də odur”.

Ermənilərin daha bir yalanı da guya bu “tapıntılar”dan sonra Qarabağa olan turist axını ilə bağlıdır. Rusiya və xarici jurnalistlərin “ölü diyar” adlandırdıqları işgal zonasında erməniləri yalançı vədlərlə də məskunlaşdırıb bilməyən Ermənistən rəhbərliyinin bu cür təbliğatı sabun köpüyü kimidir.

Qondarma “DQR”in “turizm və ətraf mühitin mühafizəsi” şöbəsinin rəisi Sergey Şahverdiyanın iddiasına görə, Qarabağa hər ötən il turist axını artır. Şahverdiyan deyib ki, ötən illə müqayisədə 2013-cü ilin ilk rübündə Dağlıq Qarabağa gələn turistlərin sayı 51 faiz artıb. “Tigranakert açıq muzeyini 2012-ci ildə 50 mindən çox turist ziyarət edib” deyə, Şahverdiyan davam edib. Qarabağa vaxtilə elə turist kimi köçürüldən ermənilərin həyəsizliğinə məttəl qalmaya bilmirsən.

Qarabağın 100 ildən çox müddət ərzində arxeoloji tədqiqi prosesində nə dağlıq, nə də düzən Qarabağda heç bir qədim erməni yaşayış yeri, nekropolu, qalası və s. aşkar olunmamışdır.

Arxiv sənədlərinə görə, Xankəndi XVIII əsrin axırlarında o dövrdə Qarabağ xanlıqlarının başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait

yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdam, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. İlk illər yeni yaşayış məskənidə ancaq xan ailəsi və onun yaxınları yaşadıqından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülistan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. 1813-cü ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.

Çar işgalindən sonra böyükən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürüldən ermənilər yerləşdirilib, etibar doğruduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cü ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəaliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir.

Məqsədli yeridilən etnik siyaset nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə, şəhərdə xeyli sayıda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyanlılar, müsiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasetinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi. XIX əsrə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistən dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları

qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur.



Ağdamda qazıntılara gəlincə, e.ə. II minilliyin I yarısına aid edilən (orta tunc dövrü) Üzerliktəpə yaşayış yeri öyrənilmişdir. Yaşayış yerinin ətrafına qala hasarı çəkilmişdir. Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbalı və Papravənd kəndi ərazisində e.ə. XII-IX əsrlərə aid ətrafına qala divarları çəkilmiş yaşayış məskənləri tədqiq olunmuşdur. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formallaşmasını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur.

Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.


Polşanın tanınmış alimi Voytsex Pastuška hələ bir müddət əvvəl “Tigranakert” barədə danışarkən deyib ki, qazıntılar “arxeoloji deyil, siyasi qazıntılardır”.

Burada tapılan Bazilik IV əsrə aiddir. Etirazımız yoxdur, ama bunun ermənilərə nə aidiyyatı var? Həmin tarixlərdə bu ərazilərdə ermənilərin yaşaması barədə tək bit fakt yoxdur.



80-ci illərdə Azərbaycan burada ekspedisiya aparıb və təpişan bu daş da Türk kültürünün nişanəsidir. Onu "Türkləşdirilmiş" Erməni kilsəsi adlandıranlar ənənəvi saxtakarlığı burada da davam etdirirlər. Buna da Tiqrnakert yaxınlığında bir qala olaraq qələmə verirlər.

<http://tigrnakert.am>



Ağdamda "Tiqrnakert" muzeyi...

Ermənilər son zamanlar işgal etdikləri Azərbaycan ərazilərindəki azərbaycanlılara məxsus maddi və mənəvi dəyərləri mənimseməklə erməniləşdirmək, bu ərazilərdə Azərbaycan türklərinə məxsus əşya və dəlilləri məhv etmək istiqamətində çox ciddi və təhlükəli iş aparırlar.



Onlar Azərbaycan ərazilərində törətdikləri bu cinayət əməllərinə İngiltərə, Amerika və Fransadan da əməkdaşlar cəlb edərək, bu qazıntı işlərini beynəlmiləşdirərək ona hüquqi don geyindirməyə çalışırlar. Ermənilər xarici turistlərin diqqətini bura çəkmək məqsədi ilə Ağdam rayonu ərazisindəki Şahbulaq saray kompleksini təmir edərək Kompleksin içərisində "Tiqrnakert" adlı tarix muzeyinin yaradıldığını təntənəli şəkildə elan edib, bu barədə xəbərləri xarici internet şəbəkələrində yerləşdiriblər. Eyni zamanda Ağdam ərazisində apardıqları bu qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı Mədəniyyətinə aid məşhur kurqanları (torpaq qəbirləri) dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparıblar. O cümlədən buradakı toponim və yer adlarını dəyişdirərək Şahbulaq saray kompleksinin adını Surenavan, ətraf əraziləri isə Tiqrnakert adlandırmağa başlayıblar. Qeyd edək ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki





Exhibit hall and exhibition area. Photo: Barbara S. Kier, October 2000





hay.do.am



hay.do.am



hay.do.am



hay.do.am



"Tigranakert" dən tapılanlar

Son söz

Artıq bu danılmaz faktdır ki, Ermənistan nəinki Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə, həmçinin işgal altında olan yeddi Azərbaycan rayonuna əhali yerləşdirmə siyasetini planlı şəkildə davam etdirir. Azərbaycanın beynəlxalq səviyyədə etirazlarına baxmayaraq bu iş dayandırılmışdır. Bununla əlaqədar ortada Ermənistanın dövlət səviyyəsində verdiyi qərarlar var. Xüsusi proqramlar hazırlanıb, komissiyalar qurulub, hər bir yaşayış mərkəzində yerləşdirmə qurumları fəaliyyət göstərir. ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2013-ci ilə qədər Dağlıq Qarabağa və işgal altındaki digər ərazilərə **25-27 min erməni** köçürülmüş. Bu köçürülmə siyaseti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, son zamanlarda Suriyadan və digər yerlərdən məcburi köçkünlər da buraya yerləşdirilib, **bu say 5-10 min** arasında artmışdır. Azərbaycanın işgal olunmuş ərazilərində bu gün qanunsuz yaşayan **35 min** əhali vardır. İşgalçi dövlət başqa bir ölkənin ərazisində istədiyi kimi əhali məskunlaşdırılması fitnəkarlığını davam etdirməsi o deməkdir ki, bu ərazilərin boşaldılması fikri və niyyəti yoxdur. Yerləşdirmə siyasi xarakter daşıyır, Ermənistanın siyasi xadimlərinin də dilə gətirdikləri kimi, buraya “azad edilmiş ərazilərdir”. Deyilir ki, bu ərazilərin Azərbaycana qaytarılmsından söhbət gedə bilməz. ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bütün bunlar yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur”. Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamani Müdafiəsinə aid Dördüncü Cenevə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu fəaliyyətə görə o beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunmalı və sanksiyalar tətbiq olunmalıdır. Ən yaxşı sanksiya isə Azərbaycanın sanksiyası olmalıdır.

Təəssüf ki, bu gün təcavüzkar dövlətlə təcavüzə məruz qalan dövlətə eyni gözlə baxılır. BMT-nin məlum qətnamələri kağız üzərində qalıb. ATƏT-in 20 illik fəaliyyəti heç bir nəticə verməmişdir. Onun Faktaraşdırıcı missiyasının da raportlarının bir gücү yoxdur. Bizcə, belə olan halda Azərbaycanın öz torpaqlarında suveren hüquqlarını, qanunlarını bərpa etmək üçün antiterror əməliyyatları keçirməyə haqqı vardır və təcavüzkarın, işgalçi dövlətin yerində oturdulması zamanı artıq gəlmişdir.

Qaynaqlar:

1. Azərbaycan tarixi. IV c., Bakı, 2000, s.49
2. Шопен И. Новые заметки на древнюю историю Кавказа и его обитателей. СПб, 1896, с.26
3. Дубровин Н. История войны и владичества русских на Кавказе. Том 1, кн.2, СПб, 1871, с.406
4. Аденц Н. Армения – Новый енциклопедический словарь. СПб, 1912, том.3
5. Н.Н.Шавров. Новая угроза русскому дылу в Закавказье; предстоящая распродажа Мугани Инородцамъ. С.Петербург, 1911, с.63-64. Çakmaklı Gaffar “Dağlık Karabağ işgalden önce ve sonra” (Türkçe) Yalova-2011
7. hay-do.am 19.09.2011
- 8.Обозрение Российских владений за Кавказом. ч. III СПб., 1836.
- 9.Թարթուլ Հակոբյան Ինչպես վերաբնակեցնել և վերականգնել Քաշարադն ու Քարվաճարը, Aravot, 24 սեպտեմբեր, 2012)
- 10.Անի Մարգարյանի Բլոգ 20 октября 2013 г.
- 11."Հողը մարդկանցով է դառնում հայրենիք. գործընթացն Արցախում" interview.am
12. Kəlbəcər haqqında ermənicə reportaj www.youtube.com. ifar Çaxmaqlının Modern.az-a şərhi
- 13.Tigranakert.am.18.02.2013
- 14.Армен Манвелян ОСВОБОЖДЕННЫЕ ТЕРРИТОРИИ. ГО ЭТО ОЗНАЧАЕТ? Газета "Азг"://azg.am
- 15.Ашот Бегларян, Житель освобожденного Ухтасара: "Я осто фанатично люблю свою землю" hay-do.am 25.11.2011
- 16.Гамлет Петросян, Тигранакерт:
Политкорректная арменистика, включая Тигранакерт,
<http://nv.am>
17. ՆՈՐ ՃԱՐՈՒՅԱՆԻ (ՔԱՐՎԱԾԱՌԻ) ՃՐՋԱՆ
www.knaravan.org 23.12.2012

Mündəricat

Ermənistanın işgalçılıq siyasetinin davamı: Azərbaycan ərazilərinə qanunsuz əhali yerləşdirməsi.....	3
“Məskunlaşma” anlayışına “erməni baxışı”.....	5
“Karvacar (Kəlbəcər) Bəyannaməsi” və Azərbaycana yeni ərazi iddiaları.....	9
“Artsax” nə deməkdir? O ermənicə bir kəlmədirmi?.....	10
Ermənilərin Qarabağda məskunlaşma tarixinə qısa nəzər.....	12
Ermənilərin Persiyadan (İrandan) bizim vilayətlərə köçürülməsi haqqında məktub.....	16
SEPARATİZM. Dağlıq Qarabağın və işgal altındaki rayonların “erməniləşdirilməsi “ siyaseti.....	20
İşgal ərazilərinə erməni əhalinin məskunlaşdırılmasının motivi. strateji erməni planları və məqsədlər.....	28
ATƏT-in Faktaraşdırıcı Missiyasının “missiyası”. Ermənilərin nəzarətindəki ərazilərin durumu.....	35
BMT Baş Məclisinin “Azərbaycanın işgal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsi və gerçək vəziyyət.....	39
Ermənistanın “yerləşdirmə üzrə dövlət proqramı”.....	41
İşgal ərazilərinə əhali yerləşdirilməsi fəaliyyətləri.....	41
Əhali yerləşdirilməsi ilə əlaqədar verilən “qərarlar” və onun icrası.....	45
Kəlbəcərdə əhali yerləşdirilməsi hansı məqsədi güdür?.....	51
Kəlbəcərdə qanunsuz arxeoloji qazıntıların məqsədi nədir? Erməniləşdirilmiş 200 abidə.....	57
GEĞARKUNİK(GÖYÇƏ)-KƏLBƏCƏR MAGİSTRAL YOLU NƏYƏ XİDMƏT EDƏCƏK.....	59

ATƏT nədən demoqrafik vəziyyətin dəyişməsini “müşahidə etməyib”	64
YENİDƏNYERLƏŞDIRMƏNİN (ermənicə Վերաբնակեցնիմ)	
MİQYASI:məqalə, videogörüntü və fotolar.....	65
Qanunsuz Məskunlaşma..danışqlar prosesində ermənilərin üstün arqumenti ola bilərmi?.....	74
Suriya erməniləri işgal ərazilərində.....	77
Yezidi kürdlərin də Qarabağa köçü başlana bilər.....	84
Ermənilərin Ağdamda “Tiqranakert” təxribatı və onun arxasında gizlənən niyyətlər.....	86
Ermənilər harada qazıntı aparırlar?	92
Ağdamda “Tiqranakert” muzeyi.....	99
Son söz.....	106
Qaynaqlar.....	108

QEYD

İŞĞAL VƏ “MƏSKUNLAŞDIRMA”

FİTNƏKARLIĞI

" Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası "
Bakı şəh., M. Seyidov küçəsi 14/43
Tel.:(+99412) 532 36 59
Web: chakhmakli.com
E-mail: qafar56@gmail.com

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
“QHT Nəşriyyatı” MMC-də çap edilmişdir.
Çapa imzalanmışdır: 27.07.2014
Format: 60x90, Həcm: 7 çap vərəqi
Tiraj: 300 / Sifariş: 43

"QHT NƏŞRİYYATI"
Bakı şəh., Bakıxanov qəs., Telman küç., 6
E-mail: qhtnesriyyati@gmail.com
Tel.: (+99412) 429 87 85
Mob.: (+99455) 831 27 78